

## ÜÇBUCAK

1. Təkliflərdən hansı **səhvdir**?

- A) Üçbucagın iki tərəfinin ortasını birləşdirən düz xətt parçası üçüncü tərəfə paralel olub, onun yarısına bərabərdir. **+ orta xətti dır.**
- B) Üçbucagın medianı üçbucagi sahələri bərabər olan iki üçbucaga ayırır. **+ medianın xassasıdır**
- C) Üçbucagın **xarici** çəkilmis çəvrənin mərkəzi onun tərəflərinin ortalarından qaldırılmış perpendikulyarların kəsişmə nöqtəsidir. **- bu xarici çəkilmis çəvrənin mərkəzi**
- D) Üçbucagın tapaları onun iki tərəfinin ortasından keçən düz xətlərin kəsişmə nöqtəsindən eyni uzaqlıqdadır. **+**
- E) Əgər üçbucagın daxili bucaqlarından biri kor bucaq isə, onun qarşısında duran tərəf ən böyükdir. **+**  
**Üçbucagda böyük bucaq qarşısında böyük tərəf, kicik bucaq qarşısında kicik tərəf durur və tərsində**

2. ABC üçbucagında  $\angle C = 45^\circ$ ,  $AC = 2 \text{ sm}$ ,  $BC = \sqrt{2} \text{ sm}$  olarsa,  $AB$ -ni tapın.

- A)  $\angle ABM = \angle MBC$  **+**   B)  $\angle ABM + \angle MBC = \angle ABC$  **+**  
 C)  $AM:MC = AB:BC$  **+**   D)  $\angle ABM = \frac{1}{2} \angle ABC + \angle B$   
 E)  $S_{ABC} = \frac{1}{2} AM \cdot BM$  **-**

Tənbələn bucağı iki bərabər bucağa bölür.

Üçbucagın tənbələnləri qarşı tərəfi yan tərəflərlə mütənasib hissələrə bölür

Üçbucagın tənbələnləri eyni bir nöqtədə kəsişirlər və kəsişmə nöqtəsi daxilə çəkilmis çəvrənin mərkəzidir

3. ABC üçbucagında BM parçası AC tərəfinə çəkilmis mediandırsa, aşağıdakı münasibətlərdən hansı doğrudur? **B**

- A)  $\angle ABM = \angle CBM$  **-**   B)  $\angle ABM = 90^\circ$  **-**  
 C)  $AM:MC = AB:BC$  **-**   D)  $AM = MC$  **+**  
 E)  $S_{ABC} = \frac{1}{2} AM \cdot BM$  **-**

Üçbucagın təpəsi ilə qarşı tərəfinin ortasını birləşdirən parçaya median deyilir

Median üçbucagi sahələri bərabər olan iki üçbucaga bölür

Üçbucagın medianları bir nöqtədə kəsişirlər və kəsişmə nöqtəsi ilə 2:1 nisbətdə bölündür

4. ABC üçbucagında  $\angle A = 60^\circ$ ,  $AB = 2 \text{ sm}$ ,  $AC = 3 \text{ sm}$  olarsa,  $BC$ -ni tapın.


- A)  $10 \text{ sm}$    B)  $\sqrt{7} \text{ sm}$    C)  $5 \text{ sm}$    D)  $\sqrt{5} \text{ sm}$    E)  $3 \text{ sm}$

Kosinuslar teoremi:  $BC^2 = AC^2 + AB^2 - 2AB \cdot AC \cdot \cos \angle A$

$$BC^2 = 3^2 + 2^2 - 2 \cdot 3 \cdot 2 \cdot \cos 60^\circ = 9 + 4 - 12 \cdot \frac{1}{2} =$$

$$= 13 - 6 = 7$$

$$BC = \sqrt{7}$$




5. Üçbucagın orta xətti onun oturacağından 3,6 sm qədər kiçikdir. Üçbucagın oturacığı ilə orta xəttinin cəmini tapın.

- A) 3,6 sm   B) 7,2 sm   C) 10,8 sm   D) 14,4 sm   E) 5,4 sm

Üçbucagın orta xətti oturacağa paralel olub onun yarısına bərabərdir

$$\begin{aligned} 2x - x &= 3,6 \\ x &= 3,6 \\ 1x &= 2 \cdot 3,6 = 7,2 \end{aligned}$$




6. ABC üçbucagında  $\angle A = 60^\circ$ ,  $\angle B = 80^\circ$  və AD tənbələndir.

ADC bucağını tapın.

- A)  $60^\circ$    B)  $80^\circ$    C)  $110^\circ$    D)  $70^\circ$    E)  $100^\circ$

Üçbucagın xarici bucağı özü ilə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir

$\angle ABD - \text{də } \angle ADC$  xarici bucağı özü ilə qonşu olmayan  $\angle DAB = 30^\circ$  və  $\angle ABD = 80^\circ$   
 Bucaqlarının cəmi = dir. Yəni  $\angle ADC = 30^\circ + 80^\circ = 110^\circ$




7. ABC üçbucagında  $\angle C = 45^\circ$ ,  $AC = 2 \text{ sm}$ ,  $BC = \sqrt{2} \text{ sm}$  olarsa,  $AB$ -ni tapın.

- A)  $\sqrt{2} \text{ sm}$    B)  $2\sqrt{2} \text{ sm}$    C)  $2 \text{ sm}$    D)  $1 \text{ sm}$    E)  $3 \text{ sm}$

Üçbucagın iki tərəfi və onlar arasındakı bucaq verildikdə üçüncü tərəfi kosinuslar teoremi ilə tapmaq olar


$$\begin{aligned} AB^2 &= AC^2 + BC^2 - 2AC \cdot BC \cdot \cos \angle C = 2^2 + (\sqrt{2})^2 - 2 \cdot 2 \cdot \sqrt{2} \cdot \cos 45^\circ = \\ &= 4 + 2 - 4\sqrt{2} \cdot \frac{\sqrt{2}}{2} = 6 - 4 = 2 \\ AB &= \sqrt{2}, \quad AB = \sqrt{2} \end{aligned}$$



8. Üçbucagın bir təpədəki xarici bucağı itidir. Qalan iki təpədəki daxili bucaqların növünü təyin edin.

- A) iti bucaq, kor bucaq   B) hər ikisi kor bucaq  
 C) düz bucaq, iti bucaq   D) hər ikisi iti bucaq  
 E) kor bucaq, düz bucaq

Xarici bucaq qaxılı bucağın qonşusudur



9. Bərabərənli üçbucagın oturacağına bitişik bucaq  $50^\circ$ -dir. Onun təpə bucağını tapın.


- A)  $40^\circ$    B)  $100^\circ$    C)  $45^\circ$    D)  $80^\circ$    E)  $20^\circ$

$$x + 50^\circ + 50^\circ = 180^\circ$$

$$x + 100^\circ = 180^\circ$$

$$x = 180^\circ - 100^\circ$$

$$x = 80^\circ$$



10. Şəkildə verilənlərə görə x bucağını tapın.


Qarşılıqlı bucaqlar bərabərdir və üçbucagın daxili bucaqlarının cəmi  $180^\circ$ -ya bərabərdir.

- A)  $40^\circ$    B)  $30^\circ$    C)  $110^\circ$    D)  $70^\circ$    E)  $85^\circ$

$$x + 40^\circ + 70^\circ = 180^\circ$$

$$x + 110^\circ = 180^\circ$$

$$x = 180^\circ - 110^\circ = 70^\circ$$



11. Bərabərənli üçbucagın oturacağında təpədən yan tərəfinə çəkilən medianonun perimetriini 8 sm və 15 sm olan hissələrə ayırr. Üçbucagın oturacağını tapın.


- A) 7,5 sm   B) 8 sm   C) 3 sm   D) 4 sm   E) 11 sm

$$x + y = 8$$

$$x + y = 15$$

$$3y = 15, \quad y = 5$$

$$\begin{aligned} x + 5 &= 8 \\ x &= 8 - 5 \\ x &= 3 \end{aligned}$$




## ÜÇBUCAK

12. Bərabərəyin üçbucağın təpədəki bucağı  $70^\circ$ -dir. Üçbucağın oturacağına bitişik bucağı tapın.

A)  $55^\circ$     B)  $110^\circ$     C)  $40^\circ$     D)  $70^\circ$     E)  $105^\circ$


Bərabərəyin üçbucaqda oturacağa bitişik bucaqlar bərabərdirlər

$$\begin{aligned} \alpha + \beta + 70^\circ &= 180^\circ \\ 2\alpha &= 180^\circ - 70^\circ \\ \alpha &= 10^\circ : 2 \\ \alpha &= 55^\circ \end{aligned}$$



13. Üçbucaq və onun xarici bucağı üçün yazılımış aşağıdakı münasibətlərdən hansı doğrudur?

A)  $\angle A + \angle B + \angle BCA < \angle BCD$     B)  $\angle A + \angle B < \angle BCD$   
 C)  $\angle A + \angle B > \angle BCD$     D)  $\angle A + \angle B = \angle BCD$   
 E)  $\angle A + \angle B + \angle ACB = \angle BCD$




Üçbucağın xarici bucağı özü ilə qonşu olmayan iki daxili bucağın cəmində bərabərdir

14. Üçbucağın iki tərəfinin uzunluğu 3 və 8-dir. Aşağıdakı şədərlərdən hansı üçbucağın perimetri ola bilər?

A) 16    B) 22    C) 17    D) 14    E) 15

Üçbucaq bərabərsizliyi: üçbucağın hər hansı bir tərəfi digər iki tərəfinin fərqinin modulundan böyük, cəmindən isə kiçikdir

$$\begin{aligned} |8-3| &< x < 8+3 \\ 5 &< x < 11 \\ +11 & \quad 11 \quad 11 \\ 16 &< p < 22 \end{aligned}$$



15. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri  $\frac{\pi}{5}$ -dir. O biri iti bucağı tapın.

A)  $\frac{3\pi}{10}$     B)  $\frac{4\pi}{5}$     C)  $\frac{7\pi}{10}$     D)  $\frac{4\pi}{10}$     E)  $\frac{\pi}{5}$

Düzbucaqlı üçbucağın bir bucağı  $90^\circ$  olduğundan iti bucaqlarının cəmi  $90^\circ$ -ə bərabərdir.

$$\begin{aligned} 90^\circ &= \frac{\pi}{2} \\ x + \frac{\pi}{5} &= \frac{\pi}{2} \\ x &= \frac{\pi}{2} - \frac{\pi}{5} = \frac{5\pi - 2\pi}{10} = \\ &= \frac{3\pi}{10}. \end{aligned}$$

16. Üçbucağın bir tərafi 2 sm, o biri isə 4 sm-dir. Üçbucağın perimetri üçün aşağıdakı şərtlərdən hansı doğrudur?

A)  $8 \text{ sm} < P < 12 \text{ sm}$     B)  $6 \text{ sm} < P < 12 \text{ sm}$   
 C)  $8 \text{ sm} < P \leq 12 \text{ sm}$     D)  $6 \text{ sm} \leq P < 8 \text{ sm}$   
 E)  $8 \text{ sm} \leq P \leq 10 \text{ sm}$


$$\begin{aligned} |2-4| &< x < 2+4 \\ 2 &< x < 6 \\ 2 &\quad 6 \quad 6 \\ 8 &< p < 12 \end{aligned}$$

17. Üçbucağın tərəflərindən biri 1 sm, digərə isə 5 sm-dir. Üçbucağın perimetri üçün aşağıdakı şərtlərdən hansı doğrudur?

A)  $5 \text{ sm} < P < 12 \text{ sm}$     B)  $1 \text{ sm} < P < 12 \text{ sm}$   
 C)  $1 \text{ sm} \leq P \leq 12 \text{ sm}$     D)  $1 \text{ sm} < P < 8 \text{ sm}$   
 E)  $10 \text{ sm} < P < 12 \text{ sm}$


18. Təpələri verilmiş düzbucaqlı üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın iti bucaqlarının sayını tapın.

A) 1 və ya 3    B) 0    C) 3    D) 1    E) 2




19. Təpələri verilmiş körbucaklı üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın iti bucaqlarının sayını tapın.

A) 1    B) 2    C) 0    D) 3    E) 1 və ya 3



20. Bərabərəyin üçbucağın oturacağına bitişik bucağın tənbələni onun oturacağına bərabərdir. Bu bucağı tapın.

A)  $64^\circ$     B)  $60^\circ$     C)  $70^\circ$     D)  $72^\circ$     E)  $56^\circ$



$$\begin{aligned} \alpha + 2\beta + 2\beta &= 180^\circ \\ 5\beta &= 180^\circ \\ \beta &= 180^\circ : 5 \\ \beta &= 36^\circ \\ 2\beta &= 2 \cdot 36^\circ = 72^\circ \end{aligned}$$

21.  $ABC$  üçbucagında  $AB=6 \text{ sm}$ ,  $AC=4 \text{ sm}$  və  $\angle BAC = 120^\circ$ ,  $BC$ -ni tapın.

A)  $2\sqrt{19}$     B)  $3\sqrt{15}$     C) 8    D) 9    E)  $6\sqrt{2}$

b) kosinuslar teoreminə görə

$$\begin{aligned} BC^2 &= 6^2 + 4^2 - 2 \cdot 6 \cdot 4 \cdot \cos 120^\circ \approx \\ &= 36 + 16 - 2 \cdot 6 \cdot 4 \cdot \frac{1}{2} = 52 + 24 = 76 \\ BC^2 &= 76 \quad BC = \sqrt{76} = \sqrt{4 \cdot 19} = 2\sqrt{19} \end{aligned}$$


22. Düzbucaqlı üçbucağın katetləri 3 sm və 4 sm-dir. Onun xaricinə çəkilmiş çevrənin radiusunu tapın.

A) 1 sm    B) 2 sm    C) 1,5 sm    D) 2,5 sm    E) 3 sm

Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi hipotenuzun ortasıdır, radiusu isə hipotenuzun yarısına bərabərdir

Piagor teoreminə görə hipotenuzun katetlərinin kvadratlarının cəmini kvadrat rövənsi = dir

$$\sqrt{3^2 + 4^2} = \sqrt{9+16} = \sqrt{25} = 5 = 2R \Rightarrow R = 5 : 2 = 2,5$$



23. Bərabərəyli üçbucağın tənbələninin uzunluğu 21 sm-ə bərabərdir. Bu üçbucağın tərəfinin uzunluğunu tapın.

A)  $14\sqrt{3} \text{ sm}$     B)  $18\sqrt{3} \text{ sm}$

C)  $21\sqrt{3} \text{ sm}$     D)  $27\sqrt{3} \text{ sm}$

E) məsələnin həlli üçün şərt çatışır

Bərabərəyli üçbucağın tənbələni, medianı və hündürlüyü cinsi bərabərdir. Tərəfi  $a$  olan bərabərəyli üçbucağın tənbələni, medianı və hündürlüyü  $\frac{a\sqrt{3}}{2}$ -yə bərabərdir

$$\frac{a\sqrt{3}}{2} = 21 \Rightarrow a = 21 : \frac{\sqrt{3}}{2} = 21 \cdot \frac{2}{\sqrt{3}} = \frac{42\sqrt{3}}{\sqrt{3}} = 42\sqrt{3}$$

## ÜÇBUCAK

24. Üçbücağın iki tərəfi  $a$  və  $b$ -yə bərabərdir, üçüncü tərəfin ortasından verilmiş tərəflərə paralel düz xətlər keçirilmişdir. Alınan dördbucaqlının perimetrini tapın.

- A)  $a+b$       B)  $2(a+b)$       C)  $a-b$   
 D)  $\frac{a+b}{2}$       E)  $\frac{a-b}{2}$

orta xətt haqqında teoremə görə çəkilən xətlər üçbücağın orta xətləridirlər və qarşı tərəflərin yarısına bərabərdir, alınan dördbucaq isə paralelogramdır


$$P = \left(\frac{a}{2} + \frac{b}{2}\right) \cdot 4 = \frac{a+b}{2} \cdot 4 = a+b$$

25. Şəkildən  $x$  bucağını tapın.

- A)  $40^\circ$       B)  $50^\circ$       C)  $92^\circ$       D)  $58^\circ$       E)  $8^\circ$

$$\angle A = 180^\circ - (100^\circ + 41^\circ) = 180^\circ - 141^\circ = 39^\circ$$

$$\triangle ABC \text{-da } \angle B = x = 180^\circ - (50^\circ + 38^\circ) = 180^\circ - 88^\circ = 92^\circ$$




26. Şəkildə  $AB=BK$  və  $AC=CK$  olarsa,  $DBA$  bucağını tapın.

- A)  $60^\circ$       B)  $150^\circ$       C)  $90^\circ$       D)  $120^\circ$       E)  $45^\circ$

bərabərəyli üçbücaqdə təpədən çəkilmiş median həm tənböllən həm də hündürlüyüdür.


$$\angle DBA = 180^\circ - (30^\circ + 30^\circ) = 180^\circ - 60^\circ = 120^\circ$$



27. Düzbucaqlı üçbücaqdə  $30^\circ$ -lı bucaq qarşısındaki katet  $b$ -yə bərabərdirse, üçbücağın perimetrini tapın.

- A)  $3\sqrt{3}b$       B)  $3\sqrt{2}b$       C)  $(3 - \sqrt{3})b$   
 D)  $(3 + 2\sqrt{3})b$       E)  $(3 + \sqrt{3})b$

$$P = 2b + b + \sqrt{3}b = 3b + \sqrt{3}b = (3 + \sqrt{3})b$$



düzbucaqlı üçbücaqdə  $30^\circ$ -lı bucaq qarşısındaki katet hipotenuzun yarısına,  $60^\circ$ -lı bucaq qarşısındaki katet bitişik katetin  $\sqrt{3}$  mislinə bərabərdir

28. Bərabərəyli üçbücaqdə bucaqlardan biri digər iki bucağın fərqi nə bərabərdir. Bu bucağı tapın.


- A)  $90^\circ$       B)  $60^\circ$       C)  $45^\circ$       D)  $30^\circ$       E)  $180^\circ$

$$\begin{aligned} \alpha + \beta + \gamma &= 180^\circ \\ \alpha - \beta &= \gamma \text{ olmaz.} \\ \alpha - \beta &= \gamma \text{ olmaz.} \\ \beta - \alpha &= \gamma \text{ olur.} \\ \gamma &= \alpha + \beta = 2\alpha = 90^\circ \end{aligned}$$

$$\begin{aligned} \alpha + \beta + \gamma &= 180^\circ \\ 4\alpha &= 180^\circ \\ \alpha &= 45^\circ \\ \beta &= 45^\circ \\ \gamma &= 90^\circ - 45^\circ = 45^\circ \end{aligned}$$

CFR


29. ABC üçbucağında  $AB=BC$ ,  $BD=DC$ ,  $AC=2$  sm və  $AD$  tənbölləndir.  $BD$ -ni tapın.



- A)  $1,5$  sm      B)  $0,5$  sm      C)  $\sqrt{3}$  sm      D)  $2$  sm      E)  $1$  sm

$AD$  həm tənböllən həm də mediandırsa, demək  $ABC$  üçbucağı tapası  $A$  olan bərabərəyli üçbücaqdır. yəni  $AB = AC = 2 = BC$   $BD = BC : 2 = 1$  lə

30. Üçbücağın orta xətti  $b$ , oturacığı  $a$  və  $a+b = 15$  sm olarsa,  $a$ -ni tapın.



- A)  $12,5$  sm      B)  $7,5$  sm      C)  $3$  sm      D)  $5$  sm      E)  $10$  sm

$$a = 2b \quad a = 2 \cdot 5 = 10$$


$$\alpha + b = 15$$

$$2b + b = 15$$

$$3b = 15$$

$$b = 5$$

31. ABC və DBC üçbücaqlarında  $\angle BDC$  düz bucaq və  $\beta = \frac{\alpha}{3}$  olarsa,  $\gamma$  bucağını tapın.




$$\angle BDC = 90^\circ \Rightarrow 2\alpha = 90^\circ \quad \alpha = 45^\circ$$

$$\beta = \frac{\alpha}{3} = \frac{45^\circ}{3} = 15^\circ \quad \angle B = \angle C = \alpha + \beta = 45^\circ + 15^\circ = 60^\circ$$

$$\gamma = \angle A = 180^\circ - (\angle B + \angle C) = 180^\circ - (60^\circ + 60^\circ) = 60^\circ$$

32. ABC və DBC üçbücaqlarında  $\angle BDC = 120^\circ$  və  $\beta = \alpha + 20^\circ$  olarsa,  $\gamma$  bucağını tapın.



$$\alpha + \gamma + 120^\circ = 180^\circ \quad 2\alpha = 180^\circ - 120^\circ = 60^\circ$$

$$\begin{aligned} \alpha &= 30^\circ \\ \beta &= \alpha + 20^\circ = 30^\circ + 20^\circ = 50^\circ \\ \gamma &= \angle A = 180^\circ - (\angle B + \angle C) = 180^\circ - (30^\circ + 50^\circ) = 100^\circ \\ \angle B &= \angle C = \alpha + \beta = 30^\circ + 50^\circ = 80^\circ \end{aligned}$$

33. Hipotenuzu 20 m, kateti 12 m olan düzbucaqlı üçbücağın perimetrini tapın.


- A)  $48$  m      B)  $24$  m      C)  $47$  m      D)  $57$  m      E)  $40$  m

$$x^2 + 12^2 = 20^2$$

$$x^2 = 400 - 144 = 256 = 16^2$$

$$x = 16$$


$$P = 12 + 16 + 20 = 48 \text{ sm}$$



## ÜÇBÜCÜKLER

34. Üçbüçagının tərəfləri 5 və 7, onlar arasındaki bucağın sinüsü isə  $\frac{2}{7}$ -yə bərabərdir. Üçbüçagının sahəsini tapın.

A) 5      B) 10      C)  $\frac{10}{7}$       D) 35      E) 12,5



$$\frac{h_\alpha}{c} = \sin \alpha \quad S_A = \frac{b \cdot h_\alpha}{2} = \frac{b \cdot c \sin \alpha}{2}$$

$$h_\alpha = c \sin \alpha \quad S_A = \frac{1}{2} b c \sin \alpha = \frac{1}{2} \cdot 5 \cdot 7 \cdot \frac{2}{7} = 5$$

Üçbüçagının sahəsi iki tərəfi ilə bu tərəflər arasındaki bucağın sinüsü hasilinin yarısına bərabərdir

35. Üçbüçagının tərəflərinin uzunluqları nisbəti 5:4:3 kimidir. Üçbüçagının perimetri 48 sm olarsa, onun kiçik tərəfini tapın.

A) 20 sm      B) 16 sm      C) 12 sm      D) 4 sm      E) 8 sm

$$P = 3x + 4x + 5x = 48$$


$$12x = 48$$

$$x = 4$$

$3x = 3 \cdot 4 = 12$  kiçik tərəf.



36. Şəkildə BD tənbölen, AB=6 sm, BC=8 sm və AD=3 sm olarsa, DC-ni tapın.



A) 2,25 sm      B) 0,75 sm      C) 12 sm      D) 3 sm      E) 4 sm

Tənbölen qarşı tərəfi yan tərəflərlə mütənasib hissələrə bölür.


Yəni  $AB:AD=BC:CD$

$$6:3 = 8:CD$$

$$6 \cdot CD = 3 \cdot 8$$

$$CD = 24:6 = 4$$

37. Şəkildə BD tənbölen, AB=10 sm, BC=12 sm və AD=5 sm olarsa, DC-ni tapın.



A) 16 sm      B) 6 sm      C)  $\frac{1}{6}$  sm      D) 10 sm      E) 18 sm

$$\frac{10}{5} = \frac{12}{DC}$$

$$10 \cdot DC = 5 \cdot 12$$

$$DC = 60:10 = 6$$

38. Üçbüçagının xaricinə radiusu 6 sm olan çevrə çəkilmişdir. Üçbüçagının bir bucağının sinusu  $\frac{3}{4}$ -yə bərabərdir. Bu bucaq qarşısındakı tərəfin uzunluğunu tapın.

A) 9 sm      B) 6 sm      C) 8 sm      D) 12 sm      E) 3 sm

sinuslar teoremindən çıxan nəticəyə görə  $\frac{\alpha}{\sin \alpha} = 2R \Rightarrow$   
 $\Rightarrow \alpha = 2R \cdot \sin \alpha = 2 \cdot 6 \cdot \frac{3}{4} = \frac{12 \cdot 3}{4} = 3 \cdot 3 = 9$


39. ABC üçbüçagının xaricinə radiusu 8 sm olan çevrə çəkilmişdir. AB=12 sm-dir.  $\sin \angle C$ -ni tapın.

A)  $\frac{3}{4}$       B)  $\frac{1}{3}$       C)  $\frac{2}{3}$       D)  $\frac{1}{4}$

Sinuslar teoreminə görə  $\frac{AB}{\sin \angle C} = 2R$

$$AB = 2R \cdot \sin \angle C$$

$$\sin \angle C = \frac{AB}{2R} = \frac{12}{2 \cdot 8} = \frac{12}{16} = \frac{3}{4}$$



40. Bərabərənlü düzbucaqlı üçbüçagın hipotenuzu 3 sm-dir. Üçbüçagın katetlərini tapın.

A) 2 sm      B)  $2\sqrt{2}$  sm      C) 3 sm      D)  $\frac{3\sqrt{2}}{2}$  sm      E)  $2\sqrt{3}$  sm

$$\begin{aligned} X^2 + X^2 &= 3^2 \\ 2X^2 &= 3^2 \\ X\sqrt{2} &= 3 \\ X &= \frac{3}{\sqrt{2}} = \frac{3\sqrt{2}}{2} \end{aligned}$$

Tərəfi  $x$  olan kvadratın diaqonalı, yan tərəfi  $x$  olan bərabərənlü düzbucaqlı üçbüçagın hipotenuzu  $x\sqrt{2}$ -yə bərabərdir

41. Üçbüçagın orta xətti üçbüçagın oturacağından 5,4 sm kiçikdir. Üçbüçagın orta xətti ilə oturacağının cəmini tapın.


A) 13,5 sm      B) 16,2 sm      C) 10,8 sm  
D) 21,6 sm      E) 12,7 sm

Üçbüçagın orta xətti paralel olduğu tərəfin yarısına bərabərdir.

$$\begin{aligned} (x-5,4) \cdot 2 &= x \\ 2x - 10,8 &= x \\ 2x - x &= 10,8 \\ x &= 10,8 \text{ oturacaq.} \end{aligned}$$

$\text{Orta xətt } x - 5,4 = 10,8 - 5,4 = 5,4$   
 Və ya  $\frac{x}{2} = \frac{10,8}{2} = 5,4$   
 Cəmi  $5,4 + 10,8 = 16,2$

42. Şəkildə BD parçası ABC üçbüçagının medianıdır və  $BD=DE$ -dir. AB=5,8 sm, BC=7,4 sm və AC=9 sm olarsa, CE-ni tapın.



A) 3,7 sm      B) 11,9 sm      C) 5,8 sm      D) 4,5 sm      E) 2,9 sm

TBT əlamətinə görə  $\Delta ADB = \Delta CDE \Rightarrow EC = AB = 5,8$

43.  $AB \parallel CD$  və  $AC$  kəsəndir.  $AD$  isə  $BAC$  bucağının tənböleni olub,  $CD$  düz xətti ilə  $65^\circ$ -li bucaq əmələ gətirir.  $ACD$  bucağını tapın.



A)  $50^\circ$       B)  $55^\circ$       C)  $60^\circ$       D)  $65^\circ$       E)  $115^\circ$

$$\angle C = 180^\circ - 2 \cdot 65^\circ = 180^\circ - 130^\circ = 50^\circ$$

## ÜÇBUCAK

44. ABC üçbücağında  $AB=3$  sm,  $AC=4$  sm ve  $\angle BAC = 150^\circ$ . BC tərəfini tapın.

- A)  $\sqrt{25+12\sqrt{3}}$  sm      B) 7 sm      C)  $\sqrt{37}$  sm  
 D)  $7\sqrt{3}$  sm      E)  $\sqrt{25-12\sqrt{3}}$  sm

Kosinüs teoreminə görə  $BC^2 = 3^2 + 4^2 - 2 \cdot 3 \cdot 4 \cdot \cos 150^\circ$   
 $= 9 + 16 - 2 \cdot 3 \cdot 4 \cdot \frac{-\sqrt{3}}{2} =$   
 $= 25 + 12\sqrt{3}$   
 $BC = \sqrt{25+12\sqrt{3}}$

45. Perimetri 27 sm olan üçbücağın tərəflərinin uzunluqları nisbəti 2:3:4 kimidir. Onun tərəflərini tapın.

- A) 2 sm; 7 sm; 18 sm      B) 3 sm; 6 sm; 18 sm  
 C) 6 sm; 9 sm; 12 sm      D) 2 sm; 10 sm; 15 sm  
 E) 2 sm; 9 sm; 16 sm

$P = 2x + 3x + 4x = 27$   
 $9x = 27$   
 $x = 3$   
 $2x = 2 \cdot 3 = 6 \text{ sm}$        $4x = 4 \cdot 3 = 12 \text{ sm}$   
 $3x = 3 \cdot 3 = 9 \text{ sm}$

46. Bərabərənli üçbücağın yan tərəfi 17 sm, oturacağına çəkilmış hündürlüyü isə 15 sm-dir. Üçbücağın oturacağını tapın.

- A) 16 sm      B) 18 sm      C) 17 sm      D) 12 sm      E) 15 sm

$x^2 + 15^2 = 17^2$   
 $x^2 = 289 - 225 = 64 = 8^2$   
 $x = 8$   
 $2x = 2 \cdot 8 = 16$

47. Tərəfi  $18\sqrt{3}$  sm olan bərabərəfli üçbücağın tənbölenini tapın.


- A) 30 sm      B) 21 sm      C) 27 sm      D) 24 sm      E) 18 sm

$t = 18\sqrt{3} \cdot \sin 60^\circ = 18\sqrt{3} \cdot \frac{\sqrt{3}}{2} = \frac{18 \cdot 3}{2} = 27$

48. Üçbücağın perimetri 6,7 sm-dir. Üçbücağın orta xətlərindən birinin verilən üçbücaqdan ayırdığı üçbücağın perimetrini tapın.

- A) 2,7 sm      B) 3,25 sm      C) 3,35 sm  
 D) 3,45 sm      E) 3,75 sm


$a + b + c = 6,7$   
 $\frac{a}{2} + \frac{b}{2} + \frac{c}{2} = \frac{a+b+c}{2} = \frac{6,7}{2} = 3,35$



49. Bərabərənli üçbücağın yan tərəfi 10 sm, hündürlüyü isə 8 sm-dir. Onun oturacağını tapın.

- A) 18 sm      B) 5 sm      C) 4 sm      D) 8 sm      E) 12 sm

$$\begin{aligned} x^2 + 8^2 &= 10^2 \\ x^2 &= 100 - 64 = 36 = 6^2 \\ x &= 6 \end{aligned}$$




50. Üçbücağın bucaqları 1:2:3 nisbatindadır. Bu üçbücağın ən böyük bucağı neçə dərəcədir?

- A)  $150^\circ$       B)  $90^\circ$       C)  $120^\circ$       D)  $60^\circ$       E)  $80^\circ$

$$\begin{aligned} x + 2x + 3x &= 180^\circ \\ 6x &= 180^\circ \\ x &= 180^\circ / 6 \\ x &= 30^\circ \quad 3x = 3 \cdot 30^\circ = 90^\circ \end{aligned}$$

51. Bərabərənli üçbücağın oturacağı 8 sm, təpə bucağı isə  $90^\circ$ -dir. Oturacağa endirilmiş hündürlüyü tapın.

- A) 3 sm      B)  $2\sqrt{3}$  sm      C)  $3\sqrt{3}$  sm      D) 4 sm      E)  $4\sqrt{2}$  sm



52. Üçbücağın A təpəsindəki xarici bucağı ilə B təpəsindəki daxili bucağının fərqi  $60^\circ$ -dir. C bucağını tapın.

- A)  $70^\circ$       B)  $90^\circ$       C)  $60^\circ$       D)  $45^\circ$       E)  $50^\circ$

$$\alpha + \beta + \gamma = 180^\circ \Rightarrow \gamma = 180^\circ - \alpha - \beta = 60^\circ$$

Şərtə görə

$180^\circ - \alpha - \beta = 60^\circ$

53. Düzbucaqlı üçbücağın iti bucaqları 2:3 nisbatindadır. Bu bucaqların fərqi neçə dərəcədir?

- A)  $45^\circ$       B)  $30^\circ$       C)  $18^\circ$       D)  $20^\circ$       E)  $80^\circ$

$$\begin{aligned} 2x + 3x &= 90^\circ \quad 3x - 2x = x = 18^\circ \\ 5x &= 90^\circ \\ x &= 90^\circ / 5 \\ x &= 18^\circ \end{aligned}$$

54. Düzbucaqlı üçbücağın iti bucaqlarından biri o birindən 4 dəfə böyükdür. Böyük iti bucağı tapın.

- A)  $72^\circ$       B)  $74^\circ$       C)  $68^\circ$       D)  $70^\circ$       E)  $66,5^\circ$

$$\begin{aligned} x + 4x &= 90^\circ \quad \text{Böyük bucaq} \quad 4x = 4 \cdot 18^\circ = 72^\circ \\ 5x &= 90^\circ \\ x &= 18^\circ \end{aligned}$$

## ÜÇBUCAKA

- 55.** Düzbucaqlı üçbücağın bir iti bucağı o biri iti bucağından iki dəfə böyükdür. Üçbücağın iti bucaqlarını tapın.
- A)  $40^\circ; 20^\circ$       B)  $70^\circ; 35^\circ$       C)  $60^\circ; 30^\circ$   
 D)  $50^\circ; 25^\circ$       E)  $80^\circ; 40^\circ$
- $X + 2X \approx 90^\circ$   
 $3X \approx 90^\circ$   
 $X = 30^\circ$   
 $2X = 2 \cdot 30^\circ = 60^\circ$
- 56.** ABC bərabərəfləi üçbücağında BD tənbələni çəkilmişdir. AD=3 sm olarsa, ABC üçbücağının perimetrini tapın.
- A) 15 sm      B) 12 sm      C) 16 sm      D) 18 sm      E) 20 sm
- $AB = BC = AC = 3+3 = 6 \text{ sm}$ .  
 $P_{ABC} = 3 \cdot 6 = 18 \text{ sm}$ .
- 
- 57.** Üçbücağın bucaqları 1, 3, 5 ədədləri ilə mütənasibdir. Bu bucaqları tapın.
- A)  $30^\circ; 45^\circ; 105^\circ$       B)  $30^\circ; 60^\circ; 90^\circ$       C)  $30^\circ; 80^\circ; 70^\circ$   
 D)  $20^\circ; 80^\circ; 80^\circ$       E)  $20^\circ; 60^\circ; 100^\circ$
- $1x + 3x + 5x = 180^\circ$        $3x = 3 \cdot 20^\circ = 60^\circ$   
 $9x = 180^\circ$        $5x = 5 \cdot 20^\circ = 100^\circ$   
 $x = 180^\circ / 9$   
 $x = 20^\circ$
- 58.** Üçbücağın bucaqları 3, 5, 7 ədədləri ilə mütənasibdir. Ən böyük bucağı tapın.
- A)  $30^\circ$       B)  $45^\circ$       C)  $84^\circ$       D)  $60^\circ$       E)  $36^\circ$
- $3x + 5x + 7x = 180^\circ$       ən böyük bucaq  
 $15x = 180^\circ$        $7x = 7 \cdot 12^\circ = 84^\circ$   
 $x = 180^\circ / 15$   
 $x = 12^\circ$
- 59.** Bərabərənlü üçbücağın xarici bucaqlarından biri  $70^\circ$ -dir. Bu üçbücağın ən kiçik bucağı neçə dərəcədir?
- A)  $20^\circ$       B)  $25^\circ$       C)  $30^\circ$       D)  $40^\circ$       E)  $35^\circ$
- Xarici bucaqla daxili bucağı qonşu olduğunu üçün  $70^\circ$ -li xarici bucağın qonşusunu  $180^\circ - 70^\circ = 110^\circ$ -dir. Üçbücağın bir xarici bucağı ola bildiyinkən digər daxili bucaqları  $(180^\circ - 110^\circ) : 2 = 40^\circ : 2 = 20^\circ$ -dir.
- 60.** Bərabərənlü üçbücağın bucaqlarından biri qalan iki bucağın cəmində bərabərdir. Bu bucağı tapın.
- A)  $90^\circ$       B)  $180^\circ$       C)  $60^\circ$       D)  $30^\circ$       E)  $100^\circ$
- Bərabərənlü üçbücaqda oturacağa bitişik bucaqlar bərabərdirlər. Onlar d, d. təpə bucağı  $\beta$  olsun  
 onda  $d+d=\beta$  fə  $d+d+\beta=180^\circ$   $\beta=90^\circ$   
 $d=d=\beta$        $2d+\beta=180^\circ$   
 $\beta+\beta=180^\circ$   
 $2\beta=180^\circ$
- 61.** Üçbücağın bucaqları nisbəti 2:3:7 kim olarsa, onun bucaqlarını tapın.
- A)  $45^\circ; 45^\circ; 90^\circ$       B)  $60^\circ; 75^\circ; 45^\circ$       C)  $60^\circ; 15^\circ; 105^\circ$   
 D)  $30^\circ; 45^\circ; 105^\circ$       E)  $30^\circ; 60^\circ; 90^\circ$
- 62.** ABC üçbücağında  $\angle C = 60^\circ$ ,  $\angle B = 45^\circ$  və  $AC = \sqrt{6}$  sm olarsa, AB-ni tapın.
- A) 3 sm      B) 2 sm      C)  $3\sqrt{2}$  sm      D)  $\sqrt{7}$  sm      E) 12 sm
- 
- Bəs halda AB təpəsini tapmaq üçün Sinuslar teoremindən istifadə edilir.  
 $\frac{AB}{\sin 60^\circ} = \frac{\sqrt{6}}{\sin 45^\circ} \Rightarrow AB = \frac{\sqrt{6} \cdot \frac{\sqrt{3}}{2}}{\frac{\sqrt{2}}{2}} = \frac{\sqrt{6} \cdot \frac{\sqrt{3}}{2}}{\frac{\sqrt{2}}{2}} = \sqrt{3} \cdot 3$
- 63.** Düzbucaqlı üçbücağın iti bucaq təpəsindən çəkilən tənbələn qarşısındakı tərəflə  $60^\circ$  və  $120^\circ$ -li bucaq əmələ gətirir. Üçbücağın ən böyük iti bucağını tapın.
- A)  $60^\circ$       B)  $30^\circ$       C)  $45^\circ$       D)  $70^\circ$       E)  $50^\circ$
- 
- Üçbücağın böyük iti bucağı  $60^\circ$ -dir.
- 64.** Bərabərənlü düzbucaqlı üçbücağın hipotenuzu 10 sm-dir. Düzbucaq təpəsindən hipotenuza çəkilən hündürlüyü tapın.
- A) 3 sm      B) 8 sm      C) 4 sm      D) 5 sm      E) 2 sm
- 
- 65.** Bərabərənlü üçbücağın bucaqları 2:1:2 nisbətindədir. Üçbücağın təpə bucağını tapın.
- A)  $30^\circ$       B)  $36^\circ$       C)  $60^\circ$       D)  $40^\circ$       E)  $50^\circ$
- $2x + 1x + 2x = 180^\circ$        $2x = 2 \cdot 36^\circ = 72^\circ$   
 $5x = 180^\circ$   
 $x = 180^\circ / 5$   
 $x = 36^\circ$
- 
- 66.** ABC üçbücağı verilmişdir. DAB bucağını tapın.
- A)  $10^\circ$       B)  $30^\circ$       C)  $50^\circ$       D)  $40^\circ$       E)  $20^\circ$
- 
- 50'-li  $\angle ADC$  bucağı  $\triangle ABD$ -nin D təpəsindəki xarici bucağıdır. Xarici bucaq isə özü ilə qonşu olmayan iki daxili bucağın cəmminə bərabərdür. Ona görə də  $\angle DAB = 10^\circ$

## ÜÇBUCAK

67. Bərabərənli üçbucağın bucaqlarının dərəcə ölçüləri 1:1:2 nisbatındadır. Üçbucağın oturacağındakı bucağını tapın.
- A)  $45^\circ$    B)  $30^\circ$    C)  $50^\circ$    D)  $40^\circ$    E)  $35^\circ$
- $1x + 1x + 2x = 180^\circ$

$$4x = 180^\circ$$


$$x = 180^\circ / 4$$

$$x = 45^\circ$$

$$2x = 2 \cdot 45^\circ = 90^\circ$$

oturacağındaki bucaqlar  $45^\circ$   
teperdəki bucaq  $90^\circ$ -dır.

68. ABC üfbucağında  $\angle C = 30^\circ$ ,  $\angle B = 45^\circ$  və  $AB = 4\sqrt{2}$  sm. AC-ni tapın.




- A) 8 sm   B) 6 sm   C)  $6\sqrt{2}$  sm   D) 10 sm   E)  $5\sqrt{2}$  sm

Sinuslar teoreminə görə  $\frac{AC}{\sin 45^\circ} = \frac{4\sqrt{2}}{\sin 30^\circ}$

$$AC = \frac{4\sqrt{2} \sin 45^\circ}{\sin 30^\circ} = \frac{4\sqrt{2} \cdot \frac{\sqrt{2}}{2}}{\frac{1}{2}} = 8$$

69. Düz xətt uzunluğu 10 sm olan AB parçasını onun ortasında kəsir. A nöqtəsindən bu düz xəttə qədər olan məsafə 4 sm-dir. B nöqtəsindən bu düz xəttə qədər olan məsafəni tapın.
- A) 5 sm   B) 8 sm   C) 3 sm   D) 4 sm   E) 10 sm



BTB zələmətinə görə  
 $\triangle AOD \cong \triangle BOC$  və  $AD = BC = 4$

70. Düz xətt uzunluğu 20 sm olan MN parçasını onun ortasında kəsir. N nöqtəsindən bu düz xəttə qədər olan məsafə 8 sm-dir, M nöqtəsindən həmin düz xəttə qədər olan məsafəni tapın.
- A) 4 sm   B) 6 sm   C) 7 sm   D) 8 sm   E) 10 sm

71. ABC bərabərənli üçbucağında BD mediandır və  $BE = EC$  olduğu məlumdur.  $\angle DEC$ -ni tapın.


- A)  $45^\circ$    B)  $50^\circ$    C)  $60^\circ$    D)  $75^\circ$    E)  $65^\circ$

$DE$  oxta xətti.  $DE \parallel AB$  dir. Uyğun bucaqlar olduğundan  $\angle DEC = \angle ABC = 60^\circ$   
Bərabərənli üçbucağın bucaqlarının hər biri  $60^\circ$ -dır.

CFR


72. Bərabərənli ABC üçbucağında BD hündürlük, DE orta xətdir.  $\angle EDC$ -ni tapın.

- A)  $60^\circ$    B)  $50^\circ$    C)  $30^\circ$    D)  $45^\circ$    E)  $70^\circ$



73. Bərabərənli üçbucağın oturacığı yan tərəfindən 6 sm böyükdir. Üçbucağın perimetrinin 48 sm olduğunu bilərək yan tərəfin uzunluğunu tapın.

- A) 12 sm   B) 16 sm   C) 15 sm   D) 24 sm   E) 14 sm




$$\begin{aligned} x+x+x+6 &= 48 \\ 3x &= 48-6 \\ 3x &= 42 \\ x &= 14 \end{aligned}$$

74. Bərabərənli üçbucağın perimetri 26 sm-dir. Onun oturacığı yan tərəfindən 2 sm böyük olarsa, yan tərəfini tapın.

- A) 7 sm   B) 6 sm   C) 10 sm   D) 8 sm   E) 16 sm

75. Üçbucağın tərəflərinin uzunluğu 4 sm, 6 sm və 8 sm-dir. Tərəfləri verilən üçbucağın tərəflərinin orta nöqtələrindən olan üfbucağın perimetrini tapın.

- A) 9 sm   B) 10 sm   C) 11 sm   D) 12 sm   E) 14 sm




Oxta xətlər oturacaglara  
parallel olub onların yarısına  
bərabərdirlər.

$$P = 2 + 3 + 4 = 9$$

$$\text{da ya } P = \frac{4+6+8}{2} = \frac{18}{2} = 9$$

76. Bərabərənli üçbucağın perimetri 60 sm-dir və yan tərəf oturacaqdan 3 sm böyükdir. Üçbucağın yan tərəfini tapın.

- A) 15   B) 20   C) 21   D) 24   E) 27




$$\begin{aligned} x+3+x+3+x &= 60 \\ 3x+6 &= 60 \\ 3x &= 54 \\ x &= 18 \text{ oturacag.} \end{aligned}$$

## ÜÇBÜCAĞA DÖNÜŞÜM

77. Bərabərəyin üçbucagının perimetri 35 sm-dir. Onun oturacağı yan tərəfindən 1,5 dəfə böyükdür. Üçbucagın oturacığını tapın.

A) 5 sm    B) 7 sm    C) 15 sm    D) 10 sm    E) 20 sm




$$x + x + 1,5x = 35 \\ 3,5x = 35 \\ x = 35 : 3,5 \\ x = 10 \text{ yan təraf.}$$

$1,5 \cdot 10 = 15$ . oturacaq.

78. Oturacığının yan tərəfə nisbatı 3:7 kimi olan bərabərəyin üçbucagının perimetri 51 sm-dir. Üçbucagın oturacığını tapın.


A) 7 sm    B) 10 sm    C) 9 sm    D) 21 sm    E) 17 sm



$$4x + 4x + 3x = 51 \\ 11x = 51 \\ x = 51 : 11 \\ x = 3$$

79. Oturacağı 10 sm və yan tərəfi 13 sm olan bərabərəyin üçbucagının xaricinə çəkilmiş çevrənin radiusunu tapın.

A)  $\frac{159}{22}$  sm    B)  $\frac{169}{22}$  sm    C)  $\frac{169}{24}$  sm    D)  $\frac{110}{23}$  sm    E) 7 sm




$$R = \frac{abc}{4S} \text{ düzgün təqəff} \\ Sahni təpəməq üçün hündürlüyü təqəff. h = \sqrt{13^2 - 5^2} = \sqrt{169 - 25} = \sqrt{144} = 12 \\ S_{\Delta} = \frac{10 \cdot 12}{2} = 60 \\ R = \frac{abc}{4S} = \frac{13 \cdot 13 \cdot 10}{4 \cdot 60} = \frac{169}{24}$$

80. ABC üçbucagında  $\angle C = 60^\circ$ ,  $\angle A = 30^\circ$  və  $AC = 14$  sm olarsa, BC-ni tapın.

A) 7 sm    B) 5 sm    C) 10 sm    D) 6 sm    E) 2 sm

$$\angle B = 180^\circ - (30^\circ + 60^\circ) = 180^\circ - 90^\circ = 90^\circ$$

$$BC = \frac{1}{2} AC \approx \frac{1}{2} \cdot 14 = 7$$



Düzbucaqlı üçbucaqda  $30^\circ$ -li bucaq qarşısındaki katet hipotenuzun yarısına bərabərdir.


81. ABC üçbucagında  $AB = 4$  sm,  $\angle C = 30^\circ$ ,  $\angle B = 60^\circ$  olarsa, BC-ni tapın.

A) 4 sm    B)  $4\sqrt{2}$  sm    C) 8 sm    D) 10 sm    E)  $5\sqrt{3}$  sm

$$\angle A = 180^\circ - (30^\circ + 60^\circ) = 180^\circ - 90^\circ = 90^\circ$$

$$BC : 2 = AB$$

$$BC = AB \cdot 2 = 4 \cdot 2 = 8$$



82. Təkliflərdən hansı yalnızdır?

- A) Uyğun tərəfləri və uyğun bucaqları bərabər olan üçbucaglar bərabərdir. *+ Üçbucagların eyninin tərifidir.*
- B) Bir üçbucagın iki tərəfi və onlar arasındaki bucaq, uyğun olaraq o biri üçbucagın iki tərəfinə və onlar arasındaki bucağa bərabərdirse, bu üçbucaglar bərabərdir. *+ TBT əlaməti*
- C) Bir üçbucagın bir tərəfi və ona bitişik iki bucağı uyğun olaraq o biri üçbucagın bir tərəfinə və ona bitişik 2 bucağına bərabərdirse, bu üçbucaglar bərabərdir. *+ BTB əlaməti*
- D) Bir üçbucagın 3 bucağı uyğun olaraq o biri üçbucagın 3 bucağına bərabərdirse, bu üçbucaglar *bərabərdir*. *- oxşarlıqlar*
- E) Bir üçbucagın 3 tərəfi uyğun olaraq o biri üçbucagın 3 tərəfinə bərabərdirse, bu üçbucaglar bərabərdir. *+ TTT əlaməti*

Üçbucag bərabərsizliyi: Üçbucagın hər hansı bir tərəfi digər iki tərəfinin şərqiñin modulundan böyük, cəmindən isə kiçikdir

$$|a-b| < x < a+b$$

83. Üçbucagın iki tərəfinin uzunluğu 4 sm və 9 sm-dir. Üçbucagın perimetri üçün yazılmış aşağıdakı münasibətlərdən hansı doğrudur?

- A)  $4 \text{ sm} < P < 9 \text{ sm}$     B)  $5 \text{ sm} < P < 13 \text{ sm}$   
C)  $6 \text{ sm} < P < 13,5 \text{ sm}$     D)  $5 \text{ sm} < P < 26 \text{ sm}$

(A)  $18 \text{ sm} < P < 26 \text{ sm}$


3-cütəraf x olarsa,  $P = x+4+9 = x+13$

$$4 < x < 4+9$$

$$5 < x < 13$$

hər tərəfi 13 olursa edək

84. Şəkildəki ABC üçbucagında  $\angle C = 90^\circ$  olarsa,  $\sin 2\alpha$ -ni hesablayın.



- A)  $2ab/c^2$     B)  $ab/c^2$     C)  $a+b/c^2$     D)  $b^2/c^2$     E)  $a^2/c^2$

Düzbucaqlı üçbucagda iti bucağın sinus, kosinus, tangens və kotangensinin təriflərini verək


$$\sin 2\alpha = 2 \sin \alpha \cos \alpha =$$

$$= 2 \cdot \frac{a}{c} \cdot \frac{b}{c} = \frac{2ab}{c^2} = 2ab/c^2$$

$$\frac{a}{c} = \sin \alpha \quad \frac{a}{b} = \operatorname{tg} \alpha$$

$$\frac{b}{c} = \cos \alpha \quad \frac{b}{a} = \operatorname{ctg} \alpha$$

85. Şəkildəki ABC üçbucagında  $\angle C = 90^\circ$  olarsa,  $\sin 2\alpha \cdot \operatorname{tg} \beta$ -ni hesablayın.




- A)  $2ab/c$     B)  $2a^2/c^2$     C)  $b^2/c^2$     D)  $2b^2/c^2$     E)  $a^2/c^2$

$$\sin 2\alpha \cdot \operatorname{tg} \beta = 2 \sin \alpha \cos \alpha \cdot \operatorname{tg} \beta = 2 \cdot \frac{a}{c} \cdot \frac{b}{c} \cdot \frac{b}{a} = \frac{2b^2}{c^2} = 2b^2/c^2$$

## ÜÇBÜCAĞA DAXİLİ BUCAKLAR

86. Evin damına çıxmak için uzunluğu 8 m olan nərdivanı  $60^\circ$ -li bucaq altında gətirib evin damına söyklidir. Evin hündürlüyünü tapın.

A)  $4\sqrt{3}$  sm   B) 4 m   C)  $4\sqrt{2}$  sm   D)  $3\sqrt{3}$  sm   E)  $3\sqrt{2}$  sm




87. Düzbucaqlı ABC üçbucağında C düz bucaq təpəsindən CD hündürlüyü çəkilmişdir. D nöqtəsi AC-dən 2 sm, BC-dən isə 4 sm məsafədədir. AC katetini tapın.

A) 10 sm   B) 8 sm   C) 5 sm   D) 6 sm   E) 12 sm


$$\begin{aligned} AC &= CM + MA \\ \text{Üçbucağından } \Delta &= C \cdot M \cdot M \cdot A \\ 2^2 &= 4 \cdot M \cdot A \\ M \cdot A &= 4 : 4 = 1 \end{aligned}$$

Düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən çəkilən hündürlük hipotenuzun bölgünüş hissələrinin həndəsi ortasına bərabərdir; yani



88. Düzbucaqlı ABC üçbucağında C düz bucaq təpəsindən CD hündürlüyü çəkilmişdir.  $DM \perp AC$ ,  $DN \perp BC$ ,  $DM = 3$  sm,  $DN = 6$  sm. AC katetinin uzunluğunu tapın.


A) 7,5 sm   B) 4,5 sm   C) 8,5 sm  
D)  $3\sqrt{5}$  sm   E)  $5\sqrt{3}$  sm



$$\begin{aligned} 3 &= \sqrt{6 \cdot M \cdot A} \\ 3^2 &= 6 \cdot M \cdot A \\ M \cdot A &= 9 : 6 = 1,5 \\ AC &= CM + MA = 6 + 1,5 = 7,5 \end{aligned}$$

89. Bərabəryanlı üçbucağın təpəsindəki xarici bucağı həmin təpədəki daxili bucağından iki dəfə kiçikdir. Üçbucağın daxili bucaqlarını tapın.

A)  $60^\circ; 60^\circ; 60^\circ$    B)  $30^\circ; 30^\circ; 120^\circ$    C)  $45^\circ; 45^\circ; 90^\circ$   
D)  $40^\circ; 40^\circ; 100^\circ$    E)  $35^\circ; 35^\circ; 110^\circ$




$$\begin{aligned} x + 2x &= 180^\circ \\ 3x &= 180^\circ \\ x &= 60^\circ \\ 2x &= 2 \cdot 60^\circ = 120^\circ \\ \alpha &= (180^\circ - 120^\circ) : 2 = 60^\circ : 2 = 30^\circ \end{aligned}$$

$$x = \alpha + \alpha$$

$$x = 2\alpha$$

90. Bərabəryanlı üçbucağın təpədəki xarici bucağı qonşu daxili bucaqdan 4 dəfə böyükdür. Üçbucağın oturacağındakı daxili bucaqları tapın.

A)  $72^\circ$    B)  $108^\circ$    C)  $36^\circ$    D)  $54^\circ$    E)  $48^\circ$



$$\begin{aligned} x + 4x &= 180^\circ \\ 5x &= 180^\circ \\ x &= 36^\circ \\ \alpha &= (180^\circ - 36^\circ) : 2 = 144^\circ : 2 = 72^\circ \end{aligned}$$

91. ABC üçbucağında  $\angle A = 50^\circ$ ,  $\angle B = 80^\circ$  və  $AD$ -tanböləndir.  $\angle ADC$ -ni tapın.

A)  $105^\circ$    B)  $130^\circ$    C)  $65^\circ$    D)  $100^\circ$    E)  $95^\circ$

$$\begin{aligned} \angle C &= 180^\circ - (50^\circ + 80^\circ) = 180^\circ - 130^\circ = 50^\circ \\ \triangle ADC-\mathrm{dən} \quad \angle ADC &= 180^\circ - (25^\circ + 50^\circ) = \\ &= 180^\circ - 75^\circ = 105^\circ \end{aligned}$$


92. Bərabəryanlı üçbucağın təpəsindən çəkilən hündürlük 25 sm-dir. Yan tərəfə çəkilən median oturacaq ilə  $30^\circ$ -li bucaq əmələ gətirdiyini bilərək, onun uzunluğunu tapın.

A) 25 sm   B) 30 sm   C) 12,5 sm   D) 50 sm   E)  $\frac{25\sqrt{3}}{2}$  sm

Üçbucağın medianları eyni bir nöqtədə kəsişirlər və kəsişmə nöqtəsi ilə təpədən başlayaraq  $3/2$ ,  $3/1$  nisbətində bölünürler.

$30^\circ$ -li bucaq qarşısındakı katetinin xəssasında istifadə edərək, yan tərəfə çəkilən medianın uzunluğunu tapaq.

$$d \cdot \frac{2,5}{3} + \frac{2,5}{3} = 3 \cdot \frac{2,5}{3} = 2,5 \text{ sm}$$




93. Bərabəryanlı üçbucağın yan tərəfinə çəkilən median 30 sm olub, oturacaqla  $30^\circ$ -li bucaq əmələ gətirir. Oturacağa çəkilmiş hündürlüyü tapın.

A) 30 sm   B) 40 sm   C) 15 sm   D) 20 sm   E) 25 sm

Oturacağa çəkilmiş hündürlük

$$20 + 10 = 30 \text{ sm}$$



94. Katetləri 12 sm və 35 sm olan düzbucaqlı üçbucağın hipotonuza endirilmiş medianını tapın.


A) 16,5 sm   B) 17,3 sm   C) 18,5 sm  
D) 20,2 sm   E) 14,5 sm

İstənilən düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən çəkilən median hipotonuzun yarısına bərabərdir

Pitagor teoreminə görə

$$h = \sqrt{12^2 + 35^2} = \sqrt{144 + 1225} = \sqrt{1369} = 37$$

$$m = \frac{h}{2} = \frac{37}{2} = 18,5 \text{ sm}$$




## ÜÇBUCAKA

95. Bərabərəflü üçbucağın və təpələri bu üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın daxilinə çəkilmiş çəvrələrin radiusları nisbatını tapın.

A)  $\sqrt{2}:1$    B)  $4:1$    C)  $2\sqrt{2}:1$    D)  $2:1$    E)  $3\sqrt{2}:1$

*Bəzən üçbucaqlar oxşar olduğunu söyleyəndən uyğun xətti ölçülərinin nisbatları oxşarlıq əmsalına bərabərdir*

$$\frac{\frac{a}{2}}{\frac{a}{2}} = \frac{a}{\frac{a}{2}} = \frac{2a}{a} = 2:1$$




*Tərəfi  $a$  olan bərabərəflü üçbucağın xərinə çəkilmiş çəvrənin radiusu  $R = \frac{a}{\sqrt{3}}$ , daxilinə çəkilmiş çəvrənin radiusu  $r = \frac{a}{2\sqrt{3}}$*

96. Bərabərəflü üçbucağın və təpələri bu üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın xərinə çəkilmiş çəvrələrin radiusları nisbatını tapın.

A)  $2:1$    B)  $3:1$    C)  $\sqrt{2}:1$    D)  $4:1$    E)  $\sqrt{3}:1$

97. ABC üçbucağında  $AB = BC$ ,  $BK \perp AC$ ,  $AN \perp BC$ ,  $\angle AOB = 130^\circ$  olarsa,  $\angle B$ -ni tapın.

A)  $60^\circ$    B)  $40^\circ$    C)  $30^\circ$




$$\angle BON = 180^\circ - 130^\circ = 50^\circ \text{ olduğundan } \angle OBK = 90^\circ - 50^\circ = 40^\circ$$

*BK bərabərəflü üçbucağın hom hündürlüyü, həm də tənböleni olduğundan  $\angle BK = 40^\circ$  dir.  $\angle B = 2 \cdot 40^\circ = 80^\circ$*

98. ABC üçbucağında  $AB = BC$ ,  $BK \perp AC$ ,  $AN \perp BC$ ,  $\angle B = 40^\circ$  olarsa,  $\angle AOB$  bucağını tapın.

A)  $110^\circ$    B)  $70^\circ$    C)  $50^\circ$



99. Üçbucağın iki bucağının cəminin sinüsü  $\frac{1}{7}$ -ə, onun xərinə çəkilmiş çəvrənin radiusu  $14 \text{ sm}$ -ə bərabərdir. Üçbucağın üçüncü bucağının qarşısındaki tərəfini tapın.

A)  $\frac{1}{7} \text{ sm}$    B)  $4 \text{ sm}$    C)  $2 \text{ sm}$    D)  $8 \text{ sm}$    E)  $7 \text{ sm}$

$$\sin(\alpha + \beta) = \frac{1}{7} \quad \alpha + \beta + \gamma = 180^\circ \Rightarrow \gamma = 180^\circ - (\alpha + \beta)$$

$$\text{CFR } \sin \gamma = \sin(180^\circ - (\alpha + \beta)) = \sin(\alpha + \beta) = \frac{1}{7} \text{ Sinuslar teoremi ilə } \gamma \text{nin } \frac{c}{\sin \gamma} = 2R \Rightarrow c = 2R \cdot \sin \gamma = 2 \cdot 14 \cdot \frac{1}{7} = 2 \cdot 2 = 4$$

100. Üçbucağın iki bucağının cəminin sinüsü  $\frac{1}{5}$ -ə, onun xərinə çəkilmiş çəvrənin radiusu  $15 \text{ sm}$ -ə bərabərdir. Üçbucağın üçüncü bucağının qarşısındaki tərəfini tapın.

A)  $6 \text{ sm}$    B)  $5 \text{ sm}$    C)  $3 \text{ sm}$    D)  $5 \text{ sm}$    E)  $2 \text{ sm}$

101. Üçbucağın sahəsi  $8 \text{ sm}^2$ -dir. Onun tərəflərinin ortalarının birləşdirən parçaların əmələ gətirdiyi üçbucağın sahəsini tapın.

A)  $1 \text{ sm}^2$    B)  $4 \text{ sm}^2$    C)  $3 \text{ sm}^2$    D)  $5 \text{ sm}^2$    E)  $2 \text{ sm}^2$

Üçbucaqla, onun orta xətlərindən əmələ gələn üçbucaq oxşar üçbucaqlardır. Orta xətt qarşı tərəfin yarısına bərabər olduğu üçün oxşarlıq əmsalı  $1/2$ -ya bərabərdir. Oxşar figurların sahələrinin nisbəti oxşarlıq əmsalının kvadratına bərabərdir

$$\frac{S^B}{S^A} = \left(\frac{1}{2}\right)^2 \Rightarrow S = 8 \cdot \frac{1}{4} = 2 \text{ sm}^2 \quad \begin{matrix} S^{\text{KÜBLÜ}} = 5'' \\ S^{\text{BÜYÜK}} = S^B \end{matrix} \quad \text{Şərti işarələr}$$

102. ABC üçbucağının tərəflərinin ortala nöqtələri parçalarla birləşdirilmişdir. Alınan üçbucağın sahəsinin  $5 \text{ sm}^2$  olduğunu bilərik  $\Delta ABC$ -nin sahəsini tapın.

A)  $20 \text{ sm}^2$    B)  $15 \text{ sm}^2$    C)  $10 \text{ sm}^2$   
D)  $25 \text{ sm}^2$    E)  $5 \text{ sm}^2$

$$\frac{S^B}{S^A} = \left(\frac{1}{2}\right)^2 \quad \frac{S^B}{5} \approx 4 \quad S^B = 5 \cdot 4 = 20 \text{ sm}^2$$

103. ABC üçbucağında  $\angle A : \angle B : \angle C = 2 : 3 : 4$ ,  $AD$  tənböldür.

$\angle ADB$ -ni tapın.

$$\begin{aligned} A) 120^\circ & \quad B) 40^\circ & C) 60^\circ & \quad D) 80^\circ & E) 100^\circ \\ \angle A &= 2x = 2 \cdot 20^\circ = 40^\circ \\ \angle B &= 3x = 3 \cdot 20^\circ = 60^\circ \\ \angle C &= 4x = 4 \cdot 20^\circ = 80^\circ \\ 9x &= 180^\circ \\ x &= 20^\circ \end{aligned}$$

$$\angle ADB = 180^\circ - (20 + 60)^\circ = 180^\circ - 80^\circ = 100^\circ$$

104. ABC üçbucağında  $\angle A : \angle B : \angle C = 2 : 3 : 7$ ,  $AD$  tənböldür.

$\angle ADB$ -ni tapın.

A)  $120^\circ$    B)  $145^\circ$    C)  $105^\circ$    D)  $75,5^\circ$    E)  $135^\circ$


### ÜÇBUCAK

- 105.** Oturacağı AC olan ABC üçbüçagında CD təbələni çəkmişdir. ADC bucağı DCA bucağından iki dəfə böyük olarsa, ABC üçbüçagının bucaqlarını tapın.  
 A)  $30^\circ; 30^\circ; 120^\circ$    B)  $72^\circ; 72^\circ; 36^\circ$    C)  $36^\circ; 36^\circ; 108^\circ$   
 D)  $60^\circ; 60^\circ; 60^\circ$    E)  $45^\circ; 45^\circ; 90^\circ$

$$\Delta ADC\text{-dan } 5\alpha = 180^\circ \\ \alpha = 36^\circ$$

$$\angle A = \angle C = 2 \cdot 36^\circ = 72^\circ$$


$$\angle B = 180^\circ - 2 \cdot 72^\circ = 180^\circ - 144^\circ = 36^\circ$$



- 106.** Oturacağı AC olan ABC üçbüçagında CD təbələni çəkmişdir. ADC bucağının DCA bucağından 3 dəfə böyük olduğunu bilərək ABC üçbüçagının bucaqlarını tapın.  
 A)  $45^\circ; 90^\circ; 45^\circ$    B)  $60^\circ; 60^\circ; 60^\circ$    C)  $40^\circ; 60^\circ; 80^\circ$   
 D)  $30^\circ; 60^\circ; 90^\circ$    E)  $40^\circ; 100^\circ; 40^\circ$

- 107.** Üçbüçagın tərəfləri 5 sm, 6 sm, 8 sm-dir. Böyük tərəfə çəkilmiş medianı tapın.

- A)  $\frac{1}{2}\sqrt{58}$  sm   B)  $\sqrt{17}$  sm   C) 4 sm  
 D) 8 sm   E)  $\sqrt{58}$  sm



bu üçbüçagın paraleloqrama tamamlayıb paraleloqramın diagonalları ilə tərəfləri arasında olan  $d_1^2 + d_2^2 = 2(a^2 + b^2)$  məlumat xassadən istifadə edək

$$(1m)^2 + 8^2 = 2 \cdot (5^2 + 6^2) \\ 4m^2 = 12 \cdot 25 = 300 \\ m^2 = \frac{300}{4} = 75 \\ m = \sqrt{75} = \frac{\sqrt{3 \cdot 25}}{2} = \frac{5\sqrt{3}}{2}$$

- 108.** Üçbüçagın bucaqları  $1:2:3$  nisbətindədir. Bu üçbüçagın böyük və kiçik tərəflərinin cəmi  $9,6$  sm olarsa, perimetriini tapın.

- A)  $3,2(3 + \sqrt{3})$  sm   B)  $3 + 6\sqrt{3}$  sm   C)  $9,6\sqrt{3}$  sm  
 D)  $3(3 + \sqrt{3})$  sm   E)  $9\sqrt{3}$  sm


$$x+2x+3x=180^\circ \\ 6x=180^\circ \\ x=180^\circ : 6 \\ x=30^\circ \\ 2x=2 \cdot 30^\circ = 60^\circ \\ 3x=3 \cdot 30^\circ = 90^\circ$$

$$x+2x=9,6 \\ 3x=9,6 \\ x=9,6 : 3$$

$$\sqrt{3}x = \sqrt{3} \cdot 3,2$$

- 109.** Düzbucaqlı üçbüçagın katetlərindən biri 6-ya, bu katetə çəkilmiş median isə 5-ə bərabərdir. Bu üçbüçagın hipotenuzunu tapın.


- A)  $\sqrt{3}$    B) 12   C)  $3\sqrt{13}$    D)  $2\sqrt{13}$    E) 4



$$\sqrt{5^2 - 3^2} = \sqrt{25 - 9} = \sqrt{16} = 4$$

$$\sqrt{4^2 + 6^2} = \sqrt{16 + 36} = \sqrt{52} = \sqrt{4 \cdot 13} = 2\sqrt{13}$$

- 110.** Şəklə əsasən x parçasının uzunluğunu tapın.



- A) 1   B)  $\frac{1}{2}$    C) 2,5   D) 0,25   E)  $\sqrt{5}$


$$\text{Kiçik üçbüçagdan } h^2 = 2^2 - x^2, \text{ böyük üçbüçagdan } h^2 = 3^2 - (x+2)^2. \text{ Sağ tərəfləri birələşdirdik,} \\ 2^2 - x^2 = 3^2 - (x+2)^2 \\ 4 - x^2 = 9 - x^2 - 4x - 4 \\ 4x = 1 \\ x = \frac{1}{4} = 0,25 \\ 4x = 5 - 4$$

- 111.** ABC üçbüçagının A və B təpələrindən təbələnlər çəkilmiş, onların kəsişmən öqtəsi D ilə işarə edilmişdir.  $\angle BAC + \angle ABC = \angle ADB$  olarsa, ACB bucağını tapın.

- A)  $45^\circ$    B)  $90^\circ$    C)  $60^\circ$    D)  $30^\circ$    E)  $50^\circ$

$$\frac{\angle A}{2} + \frac{\angle B}{2} + \angle ADB = 180^\circ \Rightarrow \angle A + \angle B = 120^\circ \\ \frac{\angle A + \angle B}{2} + \angle ADB = 180^\circ \Rightarrow \angle C = 180^\circ - 120^\circ = 60^\circ \\ \frac{\angle A + \angle B}{2} + \angle ADB = 180^\circ \\ \frac{3}{2} \angle ADB = 180^\circ \Rightarrow \angle ADB = 180^\circ \cdot \frac{2}{3} = 120^\circ$$


- 112.**  $\triangle ABC$ -də  $AB=6$  sm,  $BD \perp KBC$ -nin təbələni və  $BD \parallel AC$ -dir. BC-ni tapın.



- A) 4 sm   B) 6 sm   C) 5 sm   D) 3 sm   E) 7 sm

Parallel düz əctələr xəsənlə əsildikdən əsaslı qarşılıq ( $\alpha$ ) və uyğun ( $\beta$ ) bucaqların əsaslılığından  $\angle A = \angle C$  alınır ki, bu da  $BC = AB = 6$  deməkdir.

- 113.**  $\triangle ABC$ -də  $CB=12$  sm,  $\angle KBD = \angle CBD$  və  $BD \parallel AC$ -dir. AB-ni tapın.



- A) 6 sm   B) 9 sm   C) 10 sm   D) 11 sm   E) 12 sm

Üçbüçagda böyük bucağın qarşısında böyük tərəf, kiçik bucağın qarşısında kiçik tərəf durur və əksinə, yəni böyük tərəfin qarşısında böyük bucaq, kiçik tərəfin qarşısında kiçik kiçik bucaq durur.

- 114.** Üçbüçagın tərəfləri  $1, \sqrt{2}, \sqrt{5}$ -dir. Üçbüçagın ən böyük bucağını tapın.


- A)  $150^\circ$    B)  $135^\circ$    C)  $120^\circ$    D)  $105^\circ$    E)  $90^\circ$

Ən böyük bucaq  $\sqrt{5}$ -in qarşısında duren bucaqdır. xosinus teoreminə görə  $\sqrt{5}^2 = r^2 + \sqrt{2}^2 - 2 \cdot r \cdot \sqrt{2} \cdot \cos \alpha$

$$5 = r^2 + 2\sqrt{2} \cos \alpha \\ \cos \alpha = \frac{5 - r^2}{2\sqrt{2}} = \frac{5 - 1}{2\sqrt{2}} = \frac{4}{2\sqrt{2}} = \frac{2}{\sqrt{2}} \\ \cos \alpha = \frac{\sqrt{2}}{2} \\ \alpha = 45^\circ$$


## ÜÇBUCAKA

115.  $\triangle ABC$ -de  $AB = 16$  sm,  $B$  təpəsindəki xarici bucağın tənböleni  $AC$  tərəfinə paraleldir.  $BC$ -ni tapın.




- A) 8 sm   B) 10 sm   C) 16 sm   D) 20 sm   E) 12 sm

116.  $\triangle ABC$ -de  $B$  təpəsindəki xarici bucağın tənböleni  $AC$  tərəfinə paraleldir.  $BC = 22$  sm olarsa,  $AB$ -ni tapın.



- A) 11 sm   B) 20 sm   C) 24 sm   D) 22 sm   E) 21 sm

117. Şəkəl əsasən  $x$  parçasının uzunluğunu tapın.



*Digər kateti a ilə işarə etsək*

$$\begin{array}{ll} A) 2 & B) 3 \\ C) \sqrt{2} & D) \sqrt{6} \\ E) \sqrt{5} \end{array}$$

*Küçük üçbucaqdan*  $a^2 = x^2 + 1^2 \Rightarrow x^2 = 9 - 1 = 8 \Rightarrow x = \sqrt{8} = 2\sqrt{2}$

*Böyük üçbucaqdan*  $a^2 = 3^2 - 1^2 \Rightarrow x^2 = 9 - 1 = 8 \Rightarrow x = \sqrt{8} = 2\sqrt{2}$

118. Radiusu 10 sm olan çevrənin daxilinə çəkilmüş üçbucağın bir tərəfinin uzunluğu 10 sm-dir. Bu tərəf qarşısında duran bucağı tapın.

- A)  $15^\circ$    B)  $30^\circ$    C)  $45^\circ$    D)  $60^\circ$    E)  $75^\circ$

*Sinuslar teoreminə görə*  $\frac{a}{\sin \alpha} = 2R \Rightarrow \sin \alpha = \frac{a}{2R}$

$$\sin \alpha = \frac{10}{2 \cdot 10} = \frac{1}{2} \Rightarrow \alpha = 30^\circ$$

119. Radiusu 1 sm olan çevrə daxilinə üçbucaq çəkilmişdir. Üçbucağın  $60^\circ$ -li bucaq qarşısındaki tərəfini tapın.

- A) 1 sm   B)  $2\sqrt{3}$  sm   C) 2 sm  
D)  $\frac{\sqrt{3}}{2}$  sm   E)  $\sqrt{3}$  sm

$\frac{a}{\sin \alpha} = 2R \Rightarrow a = 2R \sin \alpha$

$$a = 2 \cdot 1 \cdot \sin 60^\circ = 2 \cdot \frac{\sqrt{3}}{2} = \sqrt{3}$$

$$a = \sqrt{3}$$

120.  $\triangle ABC$  üçbucağının  $C$  təpəsindən daxili və xarici bucağın tənbölenleri çəkilmişdir. Xarici bucağın tənböleni  $AB$  tərəfi ilə  $55^\circ$ -li bucaq əmələ gətirir. Daxili bucağın tənböleninin  $AB$  tərəfi ilə gətirdiyi bucağı tapın.

- A)  $45^\circ$    B)  $35^\circ$    C)  $55^\circ$    D)  $90^\circ$    E)  $170^\circ$

Görsə bucaqların tənbölenləri arasında qədən bucaq  $90^\circ$  olduğunu üçün  $T_1CT_2$  düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın itibarı bucaqları cəmi  $90^\circ$  olduğunu xəttarılan  $\angle T_1T_2C = 90^\circ - 55^\circ = 35^\circ$

121.  $\triangle ABC$  üçbucağının  $C$  təpəsindən daxili və xarici bucağın tənbölenleri çəkilmişdir. Birinci tənbölen  $AB$  ilə  $40^\circ$ -li bucaq əmələ gətirir. İkinci tənbölenin  $AB$  ilə gətirdiyi bucağı tapın.

- A)  $50^\circ$    B)  $45^\circ$    C)  $40^\circ$    D)  $90^\circ$    E)  $60^\circ$


122. Düzbucaqlı üçbucağın itibarı bucaqlarından biri  $30^\circ$ , onun qarşısındakı katet  $\sqrt{3}$  sm-dir. Hipotonuza çəkilmiş medianın uzunluğunu tapın.

- A)  $\sqrt{2}$  sm   B)  $\sqrt{3}$  sm   C)  $2\sqrt{2}$  sm  
D)  $2\sqrt{3}$  sm   E)  $3\sqrt{2}$  sm

Düzbucaqlı üçbucağda  $30^\circ$ -lı bucaq qarşısundakatet hipotenurun yarısına  $=$  olduğu üçün, hipotenuz  $2\sqrt{3}$  olar. Hipotonuza çəkilmiş median isə hipotonuzun yarısına bərabər olduğu üçün median  $m = 2\sqrt{3} : 2 = \sqrt{3}$  olar

123. Bərabərəyli üçbucaqda oturacağa bitişik bucağın tənböleni ondan verilmiş üçbucağa oxşar üçbucaq ayrıılır. Verilmüş üçbucağın təpə bucağını tapın.

- A)  $24^\circ$    B)  $36^\circ$    C)  $72^\circ$    D)  $30^\circ$    E)  $45^\circ$



124. Bərabərəyli üçbucağın oturacağı ona bitişik bucağın tənböleninə bərabərdir. Üçbucağın təpə bucağını tapın.

- A)  $72^\circ$    B)  $30^\circ$    C)  $18^\circ$    D)  $36^\circ$    E)  $45^\circ$

## ÜÇBUCAKA

125. ABC üçbucağında  $\angle C - \angle A = 50^\circ$  ve  $\angle C - \angle B = 70^\circ$ -dir.

C bucağının derece ölçüsünü tapın.

- A)  $40^\circ$    B)  $60^\circ$    C)  $90^\circ$    D)  $100^\circ$    E)  $120^\circ$

$$\angle C - \angle A = 50^\circ \Rightarrow \angle A = \angle C - 50^\circ$$

$$\angle C - \angle B = 70^\circ \Rightarrow \angle B = \angle C - 70^\circ$$

$$\angle A + \angle B + \angle C = 180^\circ$$

$$\angle C - 50^\circ + \angle C - 70^\circ + \angle C = 180^\circ$$

$$3\angle C - 120^\circ = 180^\circ$$

$$3\angle C = 300^\circ$$

$$\angle C = 100^\circ$$

126. ABC üçbucağında  $\angle A + \angle B = 110^\circ$  ve  $\angle A + \angle C = 130^\circ$ -dir. A bucağının derece ölçüsünü tapın.

- A)  $30^\circ$    B)  $60^\circ$    C)  $40^\circ$    D)  $50^\circ$    E)  $90^\circ$

$$\angle A + \angle B = 110^\circ \Rightarrow \angle B = 110^\circ - \angle A$$

$$\angle A + \angle C = 130^\circ \Rightarrow \angle C = 130^\circ - \angle A$$

$$\angle A + 110^\circ - \angle A + 130^\circ - \angle A = 180^\circ$$

$$240^\circ - 2\angle A = 180^\circ$$

$$\angle A = 240^\circ - 180^\circ$$


$$\angle A = 60^\circ$$

127. ABC birebir eşdeğer üçbucağında  $BC = AC$ ,  $\angle A = 70^\circ$  ve  $AB = AE$ .  $\angle EBC$ -ni tapın.

- A)  $110^\circ$    B)  $70^\circ$    C)  $55^\circ$    D)  $35^\circ$    E)  $15^\circ$

$$\frac{180^\circ - 70^\circ}{2} = \frac{110^\circ}{2} = 55^\circ$$

$$\angle CBF = 70^\circ - 55^\circ = 15^\circ$$



128. Verilir,  $\triangle ABC$  - de  $AB = BC = 16$  sm,  $ED \perp AB$ ,  $AD = DB$ ,  $P(\triangle AEC) = 24$  sm. AC-ni tapın.

- A)  $12$  sm   B)  $10$  sm   C)  $8$  sm

- D)  $20$  sm   E)  $16$  sm


$$P_{\triangle AEC} = [AE + EC + AC] = 24$$

$$16 + AC = 24$$


$$AC = 24 - 16$$

$$AC = 8$$

$ED$  hem hündürülük, hem de median olduğundan  $\triangle AEB$  birebir eşdeğer üçbucağıdır.  $AE = BE$  - da birim hizaya ulaşır.



129. Şekilde verilenlere göre  $\sin \angle B$ -ni hesablayın.



- A)  $\frac{\sqrt{35}}{6}$    B)  $\frac{\sqrt{35}}{36}$    C)  $\frac{\sqrt{35}}{18}$    D)  $\frac{1}{2}$    E)  $1$

Posinüsler teoreminin göre arıza  $\cos \angle B$ -ni tapın, sonra  $\sin \angle B$ -ni tapın.

$$4^2 = 6^2 + 6^2 - 2 \cdot 6 \cdot 6 \cos \angle B$$

$$4 = 36 + 36 - 72 \cos \angle B$$

$$4 = 72 - 72 \cos \angle B$$

$$72 \cos \angle B = 72 - 4 = 68$$

$$\cos \angle B = \frac{68}{72} = \frac{17}{18}$$

$$\sin \angle B = \sqrt{1 - \cos^2 \angle B} = \sqrt{1 - \left(\frac{17}{18}\right)^2} = \sqrt{\frac{35}{324}} = \frac{\sqrt{35}}{18}$$

CFR


130. MNK üçbucağında  $\angle M = 59^\circ$ ,  $\angle N = 85^\circ$ ,  $\angle K = 36^\circ$ -dir.

M ve K təpələrindən çəkilən hündürlükler E nöqtəsində kəsişir. MEK üçbucağının qiymətini tapın.

- A)  $95^\circ$    B)  $94^\circ$    C)  $92^\circ$    D)  $90^\circ$    E)  $91^\circ$

$$\angle MEK = 180^\circ - 85^\circ = 95^\circ$$


Düzbucaqlı üçbucağın iti bucaqlarının cəminin  $90^\circ$ -ya bərabər olmasından istifadə edirik



131. Düzbucaqlı üçbucağın hipotenuzunun orta nöqtəsində katetlərə paralel düz xətlər çəkilmişdir. Əgər üçbucağın katetləri  $10$  sm və  $8$  sm olarsa, əmələ galən düzbucaqlıının perimetrini tapın.


- A)  $14$  sm   B)  $15$  sm   C)  $16$  sm   D)  $17$  sm   E)  $18$  sm

Cəxilən xəttlər üçbucağın orta xəttlərinin çoxaldıqları tərəfi yarıya böülürlər və parallel oldugu tərəfin yarusuna - dələr.



$$p = 2 \cdot (3+5) = 2 \cdot 8 = 16$$

132. Şəkildə  $AB = BC$ ,  $AD = AC$ ,  $\angle B = 40^\circ$ .  $\angle DCB$ -ni tapın.



- A)  $40^\circ$    B)  $20^\circ$    C)  $70^\circ$    D)  $15^\circ$    E)  $30^\circ$

$$\angle A = (180^\circ - 40^\circ) : 2 = 140^\circ : 2 = 70^\circ = \angle ACB$$

$$\angle ACD = (180^\circ - 70^\circ) : 2 = 110^\circ : 2 = 55^\circ$$

$$\angle DCB = 70^\circ - 55^\circ = 15^\circ$$


133. ABC üçbucağında  $\angle A = 60^\circ$ ,  $\angle B = 75^\circ$ ,  $AB = 10$  sm. BC-ni tapın.

B)  $5$

- B)  $5\sqrt{2}$    C)  $5\sqrt{3}$    D)  $5\sqrt{6}$    E)  $10\sqrt{6}$

$$\angle C = 180^\circ - (60^\circ + 75^\circ) = 180^\circ - 135^\circ = 45^\circ$$


Sinuslar teoreminindən istifadə-egər.



134. Birebir eşdeğer üçbucağın xarici bucaqlarından biri  $40^\circ$ -dir. Üçbucağın oturacağndakı bucağı tapın.

- A)  $140^\circ$    B)  $40^\circ$    C)  $20^\circ$    D)  $10^\circ$    E)  $80^\circ$

Xarici bucağı  $40^\circ$ -dir, həmin təpədəri darlı bucağı  $180^\circ - 40^\circ = 140^\circ$ -dur. Birebir eşdeğer olduğu üçün oturacağın bitişik bucaq  $(180^\circ - 140^\circ) : 2 = 40 : 2 = 20^\circ$  olar.




## ÜÇBUCAKA

- 135.** Bərabərəyli üçbucağın xarici bucaqlarından biri  $60^\circ$ -dir. Üçbucağın bucaqlarını tapın.  
 A)  $60^\circ; 60^\circ; 60^\circ$       B)  $30^\circ; 30^\circ; 120^\circ$       C)  $45^\circ; 45^\circ; 90^\circ$   
 D)  $50^\circ; 50^\circ; 80^\circ$       E)  $40^\circ; 40^\circ; 100^\circ$

hamin təpədəni daxili bucağı  $180^\circ - 60^\circ = 120^\circ$   
 oturacaqdakı bucaqların həz bizi  $180^\circ - 120^\circ = 60^\circ$  olur.

Üçbucağın xarici bucağı özü ilə qonşu olmayan iki daxili bucaqların cəmini bərabərdir




- 136.** Bərabərəyli ABC üçbucağında ( $AB=AC$ ) AB tərəfini E nöqtəsində kəsən CE düz xətti çəkilmişdir.  $\angle ACE = 18^\circ$  və  $CE=BC$  olarsa, ABC bucağını tapın.  
 A)  $42^\circ$       B)  $52^\circ$       C)  $66^\circ$       D)  $78^\circ$       E)  $80^\circ$

$$d+d+d-18^\circ = 180^\circ$$

$$3d = 180^\circ + 18^\circ$$

$$3d = 198^\circ$$

$$d = 66^\circ$$



- 137.** Üçbucağın oturacağı 12 sm, oturacaqdakı bucaqlardan biri  $120^\circ$ , bu bucaq qarşısındaki tərəfi isə 28 sm-dir. Üçüncü tərəfi tapın.  
 A) 20 sm      B) 22 sm      C) 23 sm  
 D) 25 sm      E) 18 sm

Kosinuslar teoreminini tətbiq edək.


$$28^2 = x^2 + 12^2 - 2 \cdot x \cdot 12 \cdot \cos 120^\circ$$

$$784 = x^2 + 144 - 24x \cdot \frac{1}{2}$$

$$x^2 + 12x - 640 = 0$$

$$(x+6)(x-10) = 0$$

$$x = -6 + 10 = 20 \text{ sm.}$$



- 138.** Perimetri 126 sm olan bərabərəyli üçbucağın oturacağı yan tərəfinin uzunluğunun  $\frac{4}{5}$  hissəsinə bərabərdir. Yan tərəfə oturacağın uzunluqları fərqi nə qədərdir?  
 A) 8 sm      B) 9 sm      C) 10 sm      D) 11 sm      E) 12 sm



$$x + x + \frac{4}{5}x = 126$$

$$2\frac{4}{5}x = 126$$

$$x = 126 : 2\frac{4}{5} = 126 \cdot \frac{5}{14} = 45 \text{ sm.}$$

$$\frac{4}{5}x = \frac{4}{5} \cdot 45 = 36 \text{ sm.}$$

Fərqi  $45 - 36 = 9$


- 139.** Tərəfləri 3 sm, 4 sm 5 sm olan üçbucaqdə böyük tərəfa çəkilmiş medianın uzunluğunu tapın.

- A) 1,5 sm      B) 2 sm      C) 2,5 sm      D) 3 sm      E) 3,5 sm

Bu üçbucaq  $3^2 + 4^2 = 5^2$  Pifagor teoreminin nəticəsini öldəndiyi üçün düzbucaqlı üçbucaqlıdır. Düzbucaqlı üçbucaqda hipotonuzka fərqli媒介man hipotonuzun yarısına bərabərdir.  $m = 5 : 2 = 2,5$

CFR

- 140.** ABC üçbucağında  $AB=c$ ,  $\angle C = \alpha$  və  $CBD$  xarici bucağı  $C$  bucağından iki dəfə böyükdür. AC-ni tapın.



$$A) 2c \cdot \cos \alpha$$

$$D) 2c \cdot \sin \alpha$$

$$B) c \cdot \sin \alpha$$

$$E) 2c \cdot \cos 2\alpha$$


Xarici bucaq özü ilə qonşu olmayan iki daxili bucağın cəmini  $=$  olduğundan  $\angle A = d$  olmalıdır.

$$AH = c \cdot \cos d$$

$$AC = 2 \cdot AH = 2 \cdot c \cdot \cos d = 2c \cos d.$$

- 141.** Bərabərəyli düzbucaqlı üçbucaqda hipotenusa çəkilən hündürlük 6 sm-dir. Hipotenuzu tapın.  
 A) 9 sm      B) 10 sm      C) 6 sm      D) 12 sm      E) 10 sm

$$\text{hipotenuz} = 6 + 6 \approx 12 \text{ sm.}$$



- 142.** ABC üçbucağında  $AB = AC = b$ ,  $BC = a$ ,  $BK = a - b$  və  $\angle BAK = 30^\circ$  olarsa,  $\angle BCA$  bucağını tapın.

$$A) 30^\circ$$

$$B) 40^\circ$$

$$C) 45^\circ$$



$$\frac{180^\circ - x}{2} = x + 30^\circ$$

$$180^\circ - x = 2 \cdot (x + 30^\circ)$$

$$180^\circ - x = 2x + 60^\circ$$

$$180^\circ - 60^\circ = 2x + x$$

$$3x = 120^\circ$$

$$x = 40^\circ$$

- 143.** Düzbucaqlı üçbucağın itibucalarından biri  $60^\circ$ , hipotenuzu ilə kiçik katetin cəmi  $18 \text{ sm}$ -dir.

Hipotenuzun uzunluğunu tapın.

$$A) 6 \text{ sm}$$

$$B) 9\sqrt{3} \text{ sm}$$

$$C) 9 \text{ sm}$$

$$D) 12 \text{ sm}$$

$$E) 14 \text{ sm}$$

Öbürü ifi bucağı  $90^\circ - 60^\circ = 30^\circ$ -dir.  $30^\circ$ -li bucaq qarşısından katet  $x$  olarsa, hipotenuz  $2x$  olar.  $x + 2x = 18$

$$3x = 18$$

$$x = 6$$

$$x = 6$$

$$\text{hipotenuz: } 2x = 2 \cdot 6 = 12 \text{ sm.}$$

- 144.** Oturacağı AB olan bərabərəyli üçbucaqdə CD mediandır. ABC və ADC üçbucaqlarının perimetrləri uyğun olaraq 36 sm və 25 sm-dir. CD-nin uzunluğunu tapın.

$$A) 7 \text{ sm}$$

$$B) 11 \text{ sm}$$

$$C) 18 \text{ sm}$$

$$D) 14 \text{ sm}$$

$$E) 80 \text{ sm}$$

- 145.** Üçbucağın bucaqları 2:3:7 nisbətdədir. Bu üçbucağın kiçik tərəfi  $a$ -ya bərabər olarsa, onun xaricinə çəkilmiş çəvrənin radiusunu tapın.

$$2x + 3x + 7x = 180^\circ$$

$$12x = 180^\circ$$

$$x = 15^\circ$$

$$2x = 2 \cdot 15^\circ = 30^\circ$$

$$\frac{a}{\sin 30^\circ}$$

$$= 2R \Rightarrow \frac{a}{\sin 30^\circ} = 2R \Rightarrow R = a.$$

**Ü Ç B U C A Q**

A)  $\frac{a}{2}$

B)  $a$

C)  $\frac{3}{2}a$


D)  $\frac{a}{4}$

E)  $\frac{a}{3}$


$90^\circ - 55^\circ = 35^\circ$

$90^\circ - 64^\circ = 26^\circ$

$180^\circ - (23 + 36)^\circ = 121^\circ$



146. Düzbucaqlı ABC üçbucağında  $C=90^\circ$ ,  $CD \perp AB$ -dir.  $AC=5$ ,  $BC=4$  olarsa,  $\frac{BD}{AD}$  nisbetini tapın.



A)  $\frac{4}{5}$       B)  $\frac{5}{4}$       C)  $\frac{25}{16}$       D)  $\frac{16}{25}$       E)  $\frac{4}{9}$

$$\frac{BD}{AD} = \frac{4 \sin d}{5 \cos d} = \frac{4}{5} \cdot \tan d = \frac{4}{5} \cdot \frac{4}{5} = \frac{16}{25}$$

147. Üçbucağın bucaqlarının nisbeti  $1:2:3$  kimidir. Böyük tərəfin uzunluğu  $8\text{ sm}$ -dir. Kiçik tərəfə, böyük tərəfə çəkilmiş medianının uzunluqları cəmini tapın.

A)  $5\text{ sm}$     B)  $7\text{ sm}$     C)  $8\text{ sm}$     D)  $6,5\text{ sm}$     E)  $9\text{ sm}$

$$1x+2x+3x=180^\circ \\ 6x=180^\circ \\ x=30^\circ \\ 2x=60^\circ \\ 3x=90^\circ$$

$$4+4=8$$

148. Radiusu  $6\text{ sm}$  olan çevrənin daxilinə çəkilmiş üçbucağın bir bucağı  $30^\circ$ -dir. Üçbucağın bu bucaq qarşısında duran tərəfini tapın.

A)  $5\text{ sm}$     B)  $6\text{ sm}$     C)  $7\text{ sm}$     D)  $8\text{ sm}$     E)  $9\text{ sm}$

$$\frac{\alpha}{\sin d} \approx 2 \cdot R$$

$$\alpha = 2R \cdot \sin d \approx 2 \cdot 6 \cdot \sin 30^\circ = 12 \cdot \frac{1}{2} = 6\text{ sm.}$$

149. ABC üçbucağında

$\angle BAC = 110^\circ$ ,  $BD=BE$  və  $CE=CF$  olarsa, DEF bucağını tapın.

A)  $25^\circ$     B)  $45^\circ$     C)  $60^\circ$     D)  $70^\circ$     E)  $35^\circ$

$$\angle B+\angle C=180^\circ-110^\circ=70^\circ$$

$$x+d+y=180^\circ$$

$$x=\frac{180^\circ-\angle B}{2}, y=\frac{180^\circ-\angle C}{2}$$

$$\frac{x+d+y}{2}=\frac{180^\circ-\angle C}{2}=70^\circ$$

$$\angle d=35^\circ$$

150. ABC üçbucağının AA<sub>1</sub> və CC<sub>1</sub> hündürlükleri çəkilmişdir. Bu hündürlükler K nöqtəsində kəsişir.  $\angle A = 62^\circ$ ,  $\angle C = 82^\circ$  olduğunu bilərək,  $\angle AKC$ -ni tapın.

A)  $36^\circ$     B)  $144^\circ$     C)  $108^\circ$     D)  $112^\circ$     E)  $115^\circ$

$$90^\circ-62^\circ=28^\circ$$

$$90^\circ-82^\circ=8^\circ$$

$$\angle AKE=180^\circ-(28+8)^\circ=144^\circ$$

$$=180^\circ-36^\circ=144^\circ$$

151. Üçbucağın iki bucağı  $55^\circ$  və  $67^\circ$ -dir. Bu bucaqların təpəsindən çəkilən hündürlükler arasındaki en kiçik bucağı tapın.

A)  $55^\circ$     B)  $58^\circ$     C)  $35^\circ$     D)  $62^\circ$     E)  $23^\circ$

$$CD^2 = BD \cdot AD$$


$$(4\sqrt{3})^2 = 4 \cdot AD$$

$$48 = 4 \cdot AD$$

$$AD = 12\text{ sm.}$$


152. Düzbucaqlı ABC üçbucağında  $\angle C = 90^\circ$ ,  $CD \perp AB$ ,  $BD = 4\text{ sm}$ ,  $\angle B = 60^\circ$  olarsa, AD-nin uzunluğunu tapın.

A)  $10\text{ sm}$     B)  $9\text{ sm}$     C)  $8\text{ sm}$     D)  $12\text{ sm}$     E)  $11\text{ sm}$



153. Düzbucaqlı üçbucağın düz bucağının tənbələni ilə bir iti bucağının tənbələni  $70^\circ$ -li bucaq altında kəsişir. Bu üçbucağın böyük iti bucağını tapın.

A)  $50^\circ$     B)  $60^\circ$     C)  $65^\circ$     D)  $70^\circ$     E)  $75^\circ$



Pifagor teoreminə görə katetləri  $6$  və  $8$  olan üçbucağın hipotenuzu  $10\text{ sm}$  dir. Hündürlüyü sahaya görə tapaq,  $S_\Delta = \frac{8 \cdot 6}{2} = \frac{10 \cdot h}{2}$

154. Düzbucaqlı üçbucağın katetləri  $6\text{ sm}$  və  $8\text{ sm}$ -dir.

Düzbucaq təpəsindən hipotenuza endirilmiş hündürlünün uzunluğunu tapın.

A)  $4\sqrt{3}\text{ sm}$     B)  $4\sqrt{2}\text{ sm}$     C)  $4,8\text{ sm}$     D)  $3,6\text{ sm}$     E)  $2,4\text{ sm}$

$$h = \frac{8 \cdot 6}{10} = 4,8$$


155. Bərabəryanlı üçbucağın oturacağında xarici bucağı onun təpə bucağından  $5$  dəfə böyükdür. Üçbucağın təpə bucağını tapın.

A)  $10^\circ$     B)  $15^\circ$     C)  $20^\circ$     D)  $25^\circ$     E)  $30^\circ$


$$360^\circ - 9x = 180^\circ$$

$$9x = 180^\circ$$

$$x = 20^\circ$$



## Ü Ç B U C A Q




$$3h = 24\sqrt{3}$$

$$h = 8\sqrt{3}$$

$$\text{hipotenüs} = 2h = 2 \cdot 8\sqrt{3} = 16\sqrt{3}$$

156. Bərabəryanlı düzbucaqlı üçbucaqdə hipotenuza endirilən hündürlükə hipotenuzun cəmi  $24\sqrt{3}$  sm olarsa, hipotenuzu tapın.
- A)  $16\sqrt{3}$  sm      B)  $8\sqrt{3}$  sm      C)  $12\sqrt{3}$  sm  
 D)  $10\sqrt{3}$  sm      E)  $18\sqrt{3}$  sm


157. Bərabəryanlı düzbucaqlı üçbucaqdə hipotenuza çəkilən medianla hipotenuzun cəmi  $39\sqrt{2}$  sm olarsa, hipotenuzun uzunluğunu tapın.
- A) 13      B)  $13\sqrt{2}$       C)  $26\sqrt{2}$       D) 26      E)  $24\sqrt{2}$



158. Düzbucaqlı üçbucağın hipotenuzunun ortasından katetlərə qədər olan məsafələr 9 sm-ə və 12 sm-ə bərabərdir. Üçbucağın perimetrini tapın.
- A) 70 sm      B) 72 sm      C) 68 sm  
 D) 80 sm      E) 64 sm

$$S' = S_{ABC} \cdot \frac{1}{2} \cdot \frac{1}{3} = 150 \cdot \frac{1}{3} = 50 \text{ sm}^2$$

159. ABC üçbucağında BM və CN - medianlardır.  $S_{\Delta ABC} = 150 \text{ sm}^2$  olarsa, şərhlənmiş hissənin sahəsini tapın.




- A)  $25 \text{ sm}^2$       B)  $30 \text{ sm}^2$       C)  $37,5 \text{ sm}^2$   
 D)  $50 \text{ sm}^2$       E)  $60 \text{ sm}^2$

160. Üçbucağın tərəfləri nisbatı 3:4:6 kimiidir. Tərəfləri bu üçbucağın orta xətləri olan ikinci üçbucağın perimetri 5,2 sm-dir. Birinci üçbucağın böyük tərifətini tapın.
- A) 2,6 sm      B) 6,5 sm      C) 10,4 sm

CFR

$$\frac{\frac{3x}{2} + \frac{4x}{2} + \frac{6x}{2}}{2} = 5,2 \Rightarrow x = \frac{52}{10} : \frac{13}{2} = \frac{4}{13} \cdot \frac{2}{13} = \frac{8}{13} = 0,6 \cdot 0,8 = 0,48$$




E) 6,8 sm

$$P_{ABC} = 2x + 2y = 2(x+y) = 30 \Rightarrow x+y = 15$$

$$P_{AOC} = x+y+m = 15+m = 23$$

$$m = 8$$

161. Oturacağı AB olan bərabəryanlı üçbucağın CD medianı çəkilmişdir. ABC və ADC üçbucaqlarının perimetrləri uyğun olaraq 30 sm və 23 sm-dir. CD-nin uzunluğunu tapın.
- A) 8 sm      B) 15 sm      C) 7 sm  
 A) 21,5 sm      E) 12 sm



$$x^2 + (x+10)^2 = (x+10)^2$$


$$x^2 + x^2 + 20x + 100 = x^2 + 40x + 400$$

$$x^2 - 20x - 300 = 0$$

$$x = 30. \quad \text{hipotenüs} = x+10 = 30+20=50$$

162. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 10 sm böyük, hipotenuzun isə 10 sm kiçikdir. Bu üçbucağın hipotenuzun uzunluğunu tapın.

- A) 50 sm      B) 55 sm      C) 60 sm  
 D) 70 sm      E) 75 sm



$$a-r+b-r=c$$


$$a+b-2r=c$$

$$a+b-c=2r$$

$$r = \frac{a+b-c}{2} = \frac{6+8-10}{2} = 1$$

163. Katetləri 6 sm və 8 sm olan düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapın.

- A) 3 sm      B) 4 sm      C) 2 sm      D) 5 sm      E) 7 sm



kosinuslar teoreminə görə

$$\sqrt{3}^2 = 1^2 + AC^2 - 2 \cdot AC \cdot \cos 60^\circ$$

$$3 = 1 + AC^2 - 2 \cdot AC \cdot \frac{1}{2}$$

$$AC^2 - AC - 2 = 0$$


$$AC = 2$$

164. ABC üçbucağında  $\angle A = 60^\circ$ ,  $AB = 1$  və  $BC = \sqrt{3}$  -dir. AC-ni tapın.

- A) 2      B) 1,9      C) 1,8      D) 2,2      E) 2,4

165. Düzbucaqlı üçbucağın itibucalarından biri  $30^\circ$ , ona bitişik katet 3 sm-dir. Hipotenuza çəkilmiş medianın uzunluğunu tapın.

- A) 1 sm      B)  $\sqrt{2}$  sm      C)  $\sqrt{3}$  sm      D)  $2\sqrt{2}$  sm      E)  $2\sqrt{3}$  sm




$$2m \cdot \cos 30^\circ = 3$$

$$2m \cdot \frac{\sqrt{3}}{2} = 3$$

$$m \sqrt{3} = \sqrt{3}^2$$

$$m = \sqrt{3}$$




Sinüsler teoremine göre ÜÇ B U C A Q

$$\frac{1}{\sin 60^\circ} = \frac{AC}{\sin 45^\circ}$$

$$AC = \frac{\sin 45^\circ}{\sin 60^\circ} = \frac{\frac{\sqrt{2}}{2}}{\frac{\sqrt{3}}{2}} = \frac{\sqrt{2}}{2} \cdot \frac{2}{\sqrt{3}} = \frac{\sqrt{2}}{\sqrt{3}}$$


166.  $\triangle ABC$ -de  $\angle A = 75^\circ$ ,  $\angle B = 45^\circ$   $AB = 1$  dm olduguqda AC tərəfini tapın.

- A)  $\frac{\sqrt{3}}{2}$  dm      B)  $\frac{\sqrt{2}}{3}$  dm      C)  $\sqrt{\frac{3}{2}}$  dm  
 D)  $\sqrt{\frac{2}{3}}$  dm      E)  $\frac{2}{\sqrt{3}}$  dm



167. Düzbucaqlı üçbucağın iti bucağı  $75^\circ$ -ya bərabərdir. Bu üçbucağın düz bucaq təpəsindən çəkilmiş tənbələni və medianı arasındakı bucağı tapın.

- A)  $15^\circ$       B)  $30^\circ$       C)  $25^\circ$       D)  $45^\circ$       E)  $60^\circ$




$$\sqrt{20^2 + 15^2} = 25$$

$$S_{\Delta} = \frac{20 \cdot h}{2} = \frac{30 \cdot 20}{2}$$

$$h = \frac{30 \cdot 20}{25} = 24$$

168. Bərabəryanlı üçbucağın oturacağı 30 sm, hündürlüyü isə 20 sm-dir. Yan tərəfə çəkilmiş hündürlüyü tapın.

- A) 25 sm      B) 27 sm      C) 24 sm      D) 18 sm      E) 12 sm



169.  $\triangle ABC$  üçbucağında  $CA=1$ ,  $BA=2$  və  $\angle B = 30^\circ$ . Üçbucağın hündürlükleri cəminini tapın.

- A)  $1+1,5\sqrt{3}$       B) 2      C) 1,5      D)  $2+1,5\sqrt{3}$       E)  $\sqrt{3}-1$

$$S_{\Delta} = \frac{h \cdot 2}{2} = \frac{1\sqrt{3}}{2} \Rightarrow h = \frac{\sqrt{3}}{2} = 0,5\sqrt{3}$$

$$h_1 + h_2 + h_3 = 1 + \sqrt{3} + 0,5\sqrt{3} = 1 + 1,5\sqrt{3}$$

170. Düzbucaqlı üçbucaqdə hipotenuza çəkilən medianla hipotenuzun yarısına bərabərdir.

- A) 22 sm      B) 32 sm      C) 26 sm      D) 24 sm      E) 28 sm

Düzbucaqlı üçbucaqdə hipotenuza çəkilən median hipotenuzun yarısına bərabərdir.



$$m + 2m = 42$$

$$3m = 42$$

$$m = 14$$

$$2m = 2 \cdot 14 = 28$$

CFR

171. Düzbucaqlı üçbucaqdə hipotenuza çəkilən medianla hipotenuzun cəmi 36 sm olarsa, medianı tapın.


- A) 12 sm      B) 24 sm      C) 16 sm      D) 20 sm      E) 18 sm

$$3m = 36$$

$$m = 12$$


172. Şəkildə  $AK=BK=BC$ -dir.

$\angle DBA$ -ni tapın.  $KD=DC$ .



- A)  $80^\circ$       B)  $140^\circ$       C)  $20^\circ$       D)  $40^\circ$       E)  $60^\circ$

173. Oturacağı  $AC=4$  sm olan  $\triangle ABC$  bərabəryanlı üçbucağının  $AD$  tənbələni çəkilmişdir.  $\angle C = 72^\circ$  olarsa,  $AD+BD$  cəminini tapın.



- A) 4      B) 8      C) 12      D) 6      E) 5

$$AD=4, BD=4, AD+BD=4+4=8$$

İkinci qəbariq üçbucaqlının hər tərəfdən bir xarici bucaq gölümdən bütün xarici bucaqlarının cəmi  $360^\circ$ -ya bərabərdir.  $80^\circ+120^\circ+x=360^\circ \Rightarrow x=160^\circ$

174. Üçbucağın iki xarici bucağı  $80^\circ$  və  $120^\circ$ -dir. Üçüncü xarici bucağı tapın.

- A)  $160^\circ$       B)  $60^\circ$       C)  $100^\circ$       D)  $80^\circ$       E)  $90^\circ$

175. Üçbucağın iki xarici bucağı  $76^\circ$  və  $130^\circ$ -dir. Üçüncü xarici bucağı tapın.

- A)  $154^\circ$       B)  $156^\circ$       C)  $160^\circ$       D)  $148^\circ$       E)  $120^\circ$

$$360^\circ - (76^\circ + 130^\circ) = 360^\circ - 206^\circ = 154^\circ$$


### Ü Ç B U C A Q

$$\frac{y}{x} = \cos 30^\circ \Rightarrow x = \frac{y}{\sqrt{3}} = \frac{8}{\sqrt{3}}$$

İndi da sinüs teoreminin  
göre  $\frac{x}{\sin 120^\circ} = \frac{y}{\sin 45^\circ}$

176. Üçbucağın daxili bucaqlarından biri  $45^\circ$ , xarici bucaqlarından biri  $80^\circ$ -dir. Üçbucağın qalan xarici bucaqlarını tapın.

- A)  $145^\circ, 135^\circ$       B)  $45^\circ, 35^\circ$       C)  $180^\circ, 80^\circ$   
 D)  $200^\circ, 100^\circ$       E)  $150^\circ, 140^\circ$




177. Üçbucağın daxili bucaqlarından biri  $55^\circ$ , xarici bucaqlarından biri ise  $70^\circ$ -dir. Üçbucağın qalan xarici bucaqlarını tapın.

- A)  $125^\circ, 165^\circ$       B)  $120^\circ, 170^\circ$       C)  $135^\circ, 155^\circ$   
 D)  $110^\circ, 90^\circ$       E)  $125^\circ, 160^\circ$

178. Üçbucağın tərəfləri 6 sm və 7 sm, üçüncü tərəfə çəkilən median 4 sm-dir. Üçbucağın üçüncü tərəfini tapın.

- A) 7 sm      B) 8 sm      C)  $\sqrt{106}$  sm  
 D) 9 sm      E)  $\sqrt{94}$  sm




179. Üçbucağın 24 sm-ə bərabər olan hündürlüyü oturacağının  $5:16$  nisbətində bələd. Üçbucağın oturacağı 42 sm olarsa, onun perimetrini tapın.

- A) 108 sm      B) 110 sm      C) 104 sm  
 D) 96 sm      E) 84 sm

180. ABC üçbucağında  $AB=5$  m, bu tərəfə çəkilmiş hündürlük  $CD=\sqrt{5}$  m. Hündürlüğün oturacağı AB tərəfi üzərindədir və AD parçasının uzunluğu BC tərəfinin uzunluğuna bərabərdir. AC tərəfinin uzunluğunu tapın.

- A)  $\sqrt{10}$  m      B)  $2\sqrt{3}$  m      C)  $\sqrt{14}$  m  
 D) 4 m      E)  $4\sqrt{2}$  m




181. Bərabərəyli üçbucağın oturacağı 8 sm, təpə bucağı isə  $120^\circ$ -dir. Yan tərəfə çəkilmiş tənbölgənin uzunluğunu tapın.

- A) 2 sm      B)  $2\sqrt{2}$  sm      C) 3 sm  
 D) 4 sm      E)  $4\sqrt{2}$  sm

$$t = \frac{x \cdot \sin 120^\circ}{\sin 45^\circ} = \frac{\frac{8}{\sqrt{3}} \cdot \frac{\sqrt{3}}{2}}{\frac{\sqrt{2}}{2}} = \frac{4 \cdot 2}{\sqrt{2}} = 4\sqrt{2}$$

182. Oturacağı 4 sm olan bərabərəyli üçbucağın təpə bucağı  $36^\circ$ -dir. Bu üçbucaqda oturacağa bitişik bucağın tənbölgənini tapın.

- A) 6      B) 3      C) 4      D) 2,5      E) 2



183. Üçbucağın tərəfləri 9 sm, 10 sm və 11 sm-ə bərabərdir. Böyük bucağın kosinusunu tapın.

- A)  $\frac{3}{4}$       B)  $\frac{1}{4}$       C)  $\frac{1}{3}$       D)  $\frac{2}{3}$       E)  $\frac{1}{2}$

Kosinuslar teoreminə görə  $11^2 = 9^2 + 10^2 - 2 \cdot 9 \cdot 10 \cos \alpha$

$$180 \cos \alpha = 181 - 121$$

$$\cos \alpha = \frac{60}{180}$$

$$\cos \alpha = \frac{1}{3}$$

184. Üçbucağın tərəfləri 4 sm, 5 sm və 6 sm-ə bərabərdir. Kiçik bucağın kosinusunu tapın.

- A)  $\frac{2}{3}$       B)  $\frac{1}{3}$       C)  $\frac{1}{2}$       D)  $\frac{1}{4}$       E)  $\frac{3}{4}$


$$4^2 = 5^2 + 6^2 - 2 \cdot 5 \cdot 6 \cos \alpha$$

$$60 \cos \alpha = 61 - 61$$

$$\cos \alpha = \frac{45}{60} = \frac{3}{4}$$

185. ABC üçbucağında  $AB=AC$ ,  $\operatorname{tg} \angle A = \frac{3}{4}$  olarsa,  $\operatorname{tg} \angle B$ -ni tapın.

- A) 1      B)  $\frac{\sqrt{3}}{3}$       C) 3      D) 2      E)  $\sqrt{3}$



186. Şekilde əsasən  $\angle C > 90^\circ$  və  $x$  natural ədəd isə onun ala biləcəyi qiyamətlərin cəmini tapın. təm.

A) 50 B) 27 C) 33 D) 23 E) 22

Üçbucaqda böyük bucaq qarşısında böyük təzəf düzgünündən və  $\angle C > 90^\circ$  olduğundan  $\sqrt{3^2+10^2} < x < 10+3$


$$\sqrt{10^2} < x < 13$$

$$10\sqrt{2} < x < 13$$

$$x = \{11; 12\} \quad 11+12=23$$

187. Radiusu 2 olan dairə xaricinə bir kateti 5 olan düzbucaqlı üçbucaq çəkilib. Onun hipotenuzunu tapın.

A) 13 B) 21 C) 7 D)  $10\sqrt{5}$  E) 15



Pithagor teoreminə görə

$$x^2 = 5^2 + (x-1)^2$$

$$x^2 = 25 + x^2 - 2x + 1$$

$$2x = 26$$

$$x = 13$$


188. ABC üçbucağında AM parçası A bucağının tənbdənədir.  $\angle A = 60^\circ$ ,

$DN = \frac{5\sqrt{3}}{3}$  sm və  $BN \perp AC$  olduğunu bilərək, AB parçasının uzunluğunu tapın.


- A) 1 sm B)  $10\sqrt{3}$  sm C) 10 sm  
D)  $5\sqrt{3}$  sm E)  $\frac{10\sqrt{3}}{3}$  sm

$$\frac{AN}{AN} = \tan 60^\circ \Rightarrow \frac{\frac{5\sqrt{3}}{3}}{AN} = \sqrt{3} \Rightarrow AN = \frac{5\sqrt{3}}{3} \Rightarrow AN = 5$$

$$\angle ABN = 30^\circ \Rightarrow AB = 2 \cdot AN = 2 \cdot 5 = 10.$$



189. ABC düzbucaqlı üçbucağında  $C = 90^\circ$ ,  $A = 60^\circ$ . B təpəsi AC tərəfinin orta nöqtəsi olan K ilə birləşdirilmişdir.  $\tg \angle KBC$ -ni tapın.



190. ABC üçbucağında AM parçası A bucağının tənbdənədir.  $\angle B = 60^\circ$ ,


$MC = \frac{5\sqrt{3}}{3}$  sm,  $BN \perp AC$  və  $AN = NC$  olduğunu bilərək, AM parçasının uzunluğunu tapın.

- A)  $\frac{5\sqrt{3}}{2}$  sm B)  $5\sqrt{3}$  sm C) 3 sm  
D)  $10\sqrt{3}$  sm E) 5 sm

$$(\angle B = 60^\circ, BN \perp AC, AN = NC) \Rightarrow \triangle ABC \text{ bərabərtəzəflidir}$$

$$\frac{AN}{AC} = \tan 60^\circ \Rightarrow \frac{AN}{5\sqrt{3}} = \tan 60^\circ = \frac{5\sqrt{3}}{3} \cdot \sqrt{3} = 5$$

Ü Ç B U C A Q



$$X = 90^\circ - (15^\circ + 75^\circ) = 90^\circ - 90^\circ = 60^\circ$$

191. Düzbucaqlı üçbucağın iti bucağı  $75^\circ$ -yə bərabərdir. Bu üçbucağın düzbucaq təpəsinindən çəkilmiş hündürlüyü və medianı arasındakı bucağı tapın.

A)  $15^\circ$  B)  $30^\circ$  C)  $25^\circ$  D)  $45^\circ$  E)  $60^\circ$

Medianlar kəsişmə nöqtəsi ilə  $\frac{2}{3}$ ;  $\frac{1}{3}$  nisbatında bölünür.

$$OE = \frac{1}{3} AE, OD = \frac{1}{3} BD$$

$$AE = 3OE, BD = 3OD$$


$$AE + BD = 3OE + 3OD = 3 \cdot (OE + OD) = 3 \cdot 5 = 15$$

192. Şəkildə verilmiş ABC üçbucağından  $CE = BE$ ,

$AD = DC$  və  $OE + OD = 5$

olarsa,  $AE + BD$  cəmini tapın.

- A) 12 B) 25 C) 10 D) 15 E) 20



mləm xassiyə zəsən  $CD^2 = AD \cdot BD$

$$6^2 = AD \cdot 8$$


$$AD = 36 : 8 = 4,5$$

$$AB = AD + BD = 4,5 + 8 = 12,5$$

193. Düzbucaqlı ABC üçbucağında

$\angle C = 90^\circ$ ,  $CD \perp AB$ ,  $DC = 6$  sm,

$BC = 10$  sm-dir. AC-ni tapın.




- A) 7,5 sm B) 12,5 sm C) 4,5 sm D) 8 sm E) 10 sm

194. Düzbucaqlı ABC üçbucağında,

$\angle C = 90^\circ$ ,  $CD \perp AB$ ,  $DC = 5$  sm,

$BC = 13$  sm-dir. AC-ni tapın.



- A)  $\frac{5}{12}$  sm B) 5,5 sm C) 31,2 sm D)  $6\frac{1}{6}$  sm E) 17 sm

$$5^2 = AD \cdot 12$$

$$AD = \frac{25}{12} = 2\frac{1}{12}$$

$$\sin \alpha = \frac{AC}{5} = \frac{13}{12} \Rightarrow AC = \frac{5 \cdot 13}{12} = \frac{65}{12} = 5\frac{5}{12}$$


# ÜÇBUCAK

195. Verilir:  $\Delta ABC, CE = BE$ ;

$$AD = DC, AE = 13,$$

$$BD = 8, AB = 10.$$

$$P_{\triangle OED} = ?$$



A) 15,5

B) 15

C) 12

D) 17

E) 19

$$OE = \frac{1}{3} AE = \frac{13}{3}, \quad OD = \frac{1}{3} BD = \frac{8}{3}, \quad DE = \frac{1}{2} AB = \frac{10}{2} = 5$$

$$P_{\triangle OED} = \frac{13}{3} + \frac{8}{3} + 5 = \frac{21}{3} + 5 = 7 + 5 = 12$$

196. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri  $75^\circ$ -dir. Bu üçbucağın düz bucaq təpəsindən çəkilmiş hündürlüyü və tənbələni arasındaki bucağı tapın.

A)  $15^\circ$

B)  $30^\circ$

C)  $25^\circ$

D)  $45^\circ$

E)  $60^\circ$

$$x = 90^\circ - (45^\circ + 45^\circ) = 90^\circ - 90^\circ = 30^\circ$$



197.  $\triangle ABC$  bərabərəyli üçbucağında  $AB = BC = 10$  sm,  $DM \parallel BC$  və  $DN \parallel AB$  olarsa,  $P_{BNDM}$  figurunun perimetrini tapın.

A) 10 sm


B) 15 sm

C) 20 sm

D) 25 sm

E) 30 sm

$$\triangle ABC xəmi \triangle DNC üçbucağı da bərabərəyidir. \underline{DN=NC}. P_{BNDM} = (BN+ND) \cdot 2 = (\underline{DN+NC}) \cdot 2 = BC \cdot 2 = 10 \cdot 2 = 20$$



198.  $\triangle ABC$  bərabərəyli üçbucağında  $AB = BC$ ,  $DM \parallel BC$ ,  $DN \parallel AB$  və  $P_{BNDM} = 10$  sm olarsa, üçbucağın yan tərəfinin uzunluğunu tapın.

A) 2,5 sm

B) 4 sm

C) 5 sm

D) 8 sm

E) 10 sm

$$\underline{DN=NC}. P_{BNDM} = 2(BN+ND) = 2(\underline{DN+NC}) = 2 \cdot BC = 10 \Rightarrow BC = 10 : 2 = 5$$

$$BC = AB = 5$$

199. Düzbucaqlı üçbucağın iti bucaqlarının nisbəti  $4:5$  kimi dir. Düz bucaq təpəsindən çəkilmiş median və hündürlük arasındaki bucağı tapın.


A)  $15^\circ$

B)  $10^\circ$

C)  $20^\circ$

D)  $25^\circ$

E)  $5^\circ$



$$5x + 4x = 90^\circ$$

$$9x = 90^\circ$$

$$x = 10^\circ$$

$$5x = 50^\circ$$

$$4x = 40^\circ$$

$$x = 90^\circ - (40^\circ + 50^\circ) = 90^\circ - 90^\circ = 10^\circ$$

200. Perimetri 16 sm olan üçbucağın medianını, perimetrləri 10 sm və 14 sm olan iki üçbucağa bölür. Medianın uzunluğunu tapın.

A) 3 sm

B) 3,5 sm

C) 4 sm

D) 5 sm

E) 6 sm

$$\begin{aligned} P_{ABC} &= a + c + 2x = 16 \\ P_{ABM} &= c + m + x = 10 \quad | \\ P_{BCM} &= a + m + x = 14 \quad | \\ a + c + 3m + 2x &= 24 \\ a + c + 2x + 2m &= 14 \\ 16 + 2m &= 24 \\ 2m &= 8 \\ m &= 4 \end{aligned}$$

201. Üçbucağın orta xətti  $b$ , oturacağı  $a$  və  $a - b = 5$  sm olarsa,  $a$ -ni tapın.


A) 10 sm

B) 15 sm

C) 7,5 sm

D) 12,5 sm

E) 5 sm



məlumudur ki,  $a = 2b$  - dizi. Bunu  $a - b = 5$  dən nəzərə alsaq  $2b - b = 5$   
 $b = 5$   $a = 2b = 2 \cdot 5 = 10$  sm.